

0820_Az_Əyani_Yekun imtahan testinin sualları

Fənn : 0820 Biznes layihələrin idarə edilməsi

1 Biznes layihələrinin mahiyyəti

- ☐ Biznesdə yalnız uğur Qazanmaq imkanı
- ☒ Biznes fəaliyyətinin alqoritmik düzülüşü
- ☐ Biznesin uğurlu təminatı
- ☐ Biznesdə yaxşı təşkilatçılıq

2 Biznes layihələrinin steykholderləri

- ☐ Biznesdən kənar münasibətlər
- ☒ biznesdə marağı olan şəxslər
- ☐ Biznesdə işgüzar ünsiyyət
- ☐ Biznesə mane olan amillər

3 Biznesdə deleqasiya olunan işlər

- ☐ ötürülməyən işlər
- ☒ Vəzifələrin işçilərə ötürülməsi
- ☐ Kəsilmiş əlaqə
- ☐ Davam edən əlaqə

4 Biznes layihələri fəaliyyət növlərinə görə tərtib olunurmu?

- ☐ heç biri
- ☒ bəli
- ☐ xeyr
- ☐ hər ikisi

5 Biznes layihələrinə dəstəyi həyata keçirən dövlət qurumları

- ☐ Banklar
- ☒ SKMF
- ☐ ARDNF
- ☐ SOCAR

6 Biznes layihələrinin yazılmasına köməklik edən şəxs

- ☐ dövlət qurumları
- ☒ Konsultant
- ☐ müəllim
- ☐ şirkətlər

7 Biznes layihələrinin yazılmasında ən vacib resurs

- ☐ Kredit
- ☒ İnformasiya
- ☐ inzibati heyət
- ☐ nizamnamə kapitalı

8 Biznes layihələrinin birinci səhifəsi necə adlanır?

- ☐ bölmə
- ☒ Titul səhifəsi
- ☐ Giriş
- ☐ investisiya

9 Biznes layihələrində bazar axtarışı hansı bölmə adı altında qeyd olunur?

- ☐ ədəbiyyat
- ☒ Marketing
- ☐ İnvestisiya
- ☐ xülasə

10 Biznes planı nədir

- ☐ inkişaf planıdır
- ☒ müəsisənin gələcək kompleks inkişafı plandır
- ☐ mənfəət norması
- ☐ yaxşı idarəetmə

11 Biznes planının neçə mərhələsi olur

- ☐ 9.0
- ☒ 8
- ☐ 5
- ☐ 12.0

12 Biznes planının istifadə sxemi

- ☐ plan ,Qiymətləndirmə
- ☒ plan,fəaliyyət,qiymətləndirmə,plan
- ☐ fəaliyyət,plan, qiymətləndirmə
- ☐ fəaliyyət,plan

13 Biznes planının hansı modeli yoxdur?

- ☐ klassik
- ☒ universal
- ☐ tək
- ☐ cəm

14 Biznes planının xarici funksiyası

- ☐ portfel investisiyaların real investisiyaları üstələməsi
- ☒ investisiyaların cəlb edilməsi
- ☐ investisların uzaqlaşdırılması
- ☐ investisiyaların mərkəzləşdirilməsi

15 Biznes planının əsas vəzifələri

- ☐ hecbiri
- ☒ arzu edilən nəticələrə nail olmağın reallıq səviyyəsini əsaslandırılması
- ☐ məfəətə hesblanmış fəaliyyət
- ☐ kreditorun bəyənməsi

16 biznes planının məzmunu(biznes)

- ☐ ŞİRKƏT,məqsədlər
- ☒ şirkət,fəaliyyət sahəsi,məqsədlər
- ☐ şirkət,MƏQSƏDLƏR
- ☐ məqsədlər,fəaliyyət sahəsi

17 Biznes planın məzmunu(Bazar)

- ☐ rəqabət,bazar
- ☒ məhsul,müştərilər,rəqabət,bazar seqmenti
- ☐ bazar seqmenti,rəqabət
- ☐ müştərilər,rəqabət,

18 biznes planın mahiyyəti

- ☐ bölmələr üzrə təsnifat
- ☒ müəsisə fəaliyyətinin strategiyasını müəyyən edən sənət
- ☐ taktiki addımların müəyyən edilməsi
- ☐ biznes planına uyğun olaraq rentabellik

19 biznes planın xarici funksiyaları

- ☐ daxili mənbələrdən vəsait toplamaq
- ☒ bankdan kredit almaq
- ☐ bankdan kredit almamaq
- ☐ xarici maliyyə qurumlarından investisiya cəlb etmək

20 Biznes planın inandırıcı dərəcəsi

- ☐ qanunvericilik
- ☒ təkmil biznes planın tərtibi
- ☐ qiymətləndirmə
- ☐ monitorinq

21 Biznes planın əsas bölmələrinin sayı

- ☐ 7.0
- ☒ 10
- ☐ 8
- ☐ 12.0

22 Biznes planın tərtibi hansı hissədən başlayır

- ☐ maliyyə
- ☒ titul vərəqi
- ☐ mündəricat
- ☐ marketinq

23 Biznes konsepsiyasının mahiyyəti

- ☐ biznesin nəticəsi
- ☒ son nəticəyə istiqamətlənmiş fəaliyyətinin təsviri
- ☐ biznesin nəzəri hissəsi
- ☐ biznesin praktik hissəsi

24 Biznes planda marketinq bölməsinin mahiyyəti

- ☐ məhsuldarlıq
- ☒ bazar planlamasının təsviri
- ☐ bazar nəticələri
- ☐ səmərəlilik

25 Kredit üçün hara müraciət etməli

- ☐ dövlət təşkilatları
- ☒ kommersiya banklarına
- ☐ mərkəzi banka
- ☐ hamısına

26 Biznes layihələrinin uğurlu olmasının şərti

- ☐ orta məbləğdə vəsait istəmək
- ☒ təkmil hazırlanması
- ☐ az maliyyə tələb etmək
- ☐ çox maliyyə tələb etmək

27 Biznes layihələrində axtarılacaq nöqsanlar

- ☐ məhsuldarlıq
- ☒ ardıcılığın və sistemliliyin olmaması
- ☐ səmərəlilik
- ☐ dürüstlük

28 Biznes layihələrinin üstün imkanları

- ☐ risklərin üzərinə getmək
- ☒ gəlirlərin və risklərin bölüşdürülməsi
- ☐ riskləri öz üzərinə götürmək
- ☐ risklərdən qaçmaq

29 Biznes layihələrinin nöqsanlı tərtibi

- ☐ az vəsait istənilməsi
- ☒ ehtiyacların inandırıcı dərəcələri
- ☐ informasiya çatışmazlığı
- ☐ öz vəsaitinin olmaması

30 Biznes layihələrinin hansı təhlil formasını tanıyırsınız?

- ☐ Müqayisəli təhlil
- ☒ SWOT
- ☐ İqtisadi təhlil
- ☐ Sosial-iqtisadi təhlil

31 Biznesdə steypolder sayılır?

- ☐ Fərdi şəxslər
- ☒ Təhcizatçı
- ☐ Transmilli şirkətlər
- ☐ KOS

32 Biznes planı şərtləndirən amil?

- ☐ Plan üzərində heç bir düzəlişin edilməməsi
- ☒ planın mövcudluğu
- ☐ planın sonradan hazırlanması
- ☐ plana istənilən an edilən düşəlişlər

33 Biznes planda daxili mühitin təhlilinə nə deyilir?

- ☐ Müqayisəli təhlil
- ☒ resurs təhlili
- ☐ ümumi təhlil
- ☐ PEST təhlil

34 Strateji planlaşmada əsas mərhələ

- ☐ mənfəət
- ☒ məqsədlər
- ☐ vasitələr
- ☐ hədəflər

35 Şirkətin strategiyası hansı dövrü əhatə edir?

- ☐ qısa dövrü
- ☒ uzunmüddətli dövrü
- ☐ bütöv dövrü
- ☐ əsas dövrü

36 Biznes layihələrinin icrasında hesabat formaları

- ☐ dövrü hesabatlar
- ☒ maliyyə və proqram hesabat formalar
- ☐ qısa hesabatlar
- ☐ balans hesabatlar

37 Balans hesabatlar nəyi öyrənir?

- ☐ bu ilə olan münasibəti
- ☒ konkret ana olan münasibəti
- ☐ dövrü vəziyyəti
- ☐ ötən ilə olan münasibəti

38 Kassa hesabatı nəyi təsvir edir?

- ☐ illik dövrü
- ☒ nağd vəsaitlərin dövr ərzində hərəkətini təsvir edir
- ☐ bütün dövrü
- ☐ rüblük dövrü

39 Biznes planda belə bir mərhələ varmı?

- ☐ təşkilatlar
- ☒ Marketing
- ☐ Büdcədən kənar mərhələ
- ☐ fondlar

40 Qeyri-maddi aktivlər

- ☐ saxlanə vasitələri
- ☒ fiziki cəhətdən mövcud olmayan uzunmüddətli aktivlər
- ☐ passiv aktivlər
- ☐ pullar

41 Şirkətin ən mühüm biznes funksiyası

- ☐ qızıl
- ☒ maliyyə
- ☐ aktivlər
- ☐ daşınmaz əmlak

42 "Biznesin dili" nə sayılır?

- ☐ mətbuat katibi
- ☒ mühasibatlıq
- ☐ direktor
- ☐ ictimaiyyətlə əlaqə şöbəsi

43 Mənfəət-zərər hesabı nəyi təsvir edir?

- ☐ aylıq itkilərin
- ☒ dövr ərzində nəyi itirib, nəyi qazanmağı
- ☐ illik itkilərin
- ☐ rüblük itkilərin

44 Layihə meneceri kimdir?

- ☐ şirkətin sahibi
- ☒ layihə məqsədlərinə nail olmağa cavabdeh şəxs
- ☐ maliyyə hesabatlarının verən şəxs
- ☐ sponsor

45 Streteji plan öncəsi təhlillər

- ☐ retrospektiv təhlil
- ☒ iqtisadi, texnoloji, hüquqi təsirlər
- ☐ makroiqtisadi təhlil
- ☐ müqayisəli təhlil

46 Riskləri önləmək üçün hazırlanmış planlar

- ☐ zəmanət
- ☒ alternativ plan
- ☐ maliyyə planı
- ☐ proqram hesabatı

47 Biznes layihələrdə iştirakçılar neçə rolda ola bilərlər?

- ☐ heç bir rolda
- ☒ müxtəlif rollarda
- ☐ 1 rolda
- ☐ 3 rolda

48 Rentabellik konsepsiyası nədir?

- ☐ riskləri önləmək
- ☒ resurslar əsasında maksimum fayda əldə etmək
- ☐ heç bir ziyanı olmamaq
- ☐ ziyanı az olmaq

49 Biznes layihələrinin tərtibində vəziyyəti xarakterizə edən bölmə hansıdır?

- ☐ layihənin büdcəsi
- ☒ problemin qoyuluşu
- ☐ layihənin məqsədi
- ☐ layihənin nəticəsi

50 – gözlənilən şəxsiyyətlərarası münasibətləri və verilmiş vəzifələrin təşkilatın həm daxilində, həm də ondan kənarda həll edilən digər vəzifələrin qarşılıqlı asılılığını daxil edən işçi qarşısında qoyulmuş vəzifələrin yerinə yetirilməsinin həm formal, həm qeyri-formal spesifikliyinin yaradılmasıdır.

Cümləni tamamlayın:

- ☐ işin layihələndirilməsi
- ☒ layihə idarəetməsi
- ☐ layihə menecmenti
- ☐ layihələr üzrə iş
- ☐ kreativ menecment

51 – bu işin dizaynıdır. Cümləni tamamlayın

- ☐ kreativ menecment
- ☒ işin layihələndirilməsi
- ☐ layihə idarəetməsi
- ☐ layihə menecmenti
- ☐ layihələr üzrə iş

52 – təşkilatın rəhbərliyi nəyi və necə etmək suallarına verilən cavablarına yenidən baxmaq qərarına gəldikdə deyir. Cümləni tamamlayın

- ☐ kreativ menecment
- ☒ işin dizaynı
- ☐ işin layihələndirilməsi
- ☐ layihə idarəetməsi
- ☐ layihələr üzrə iş

53 təkcə şəxsi mövcudluğu saxlamaq üçün deyil, məqsədli qrupların problemlərinin nəticəli həlli üçün xarici mühitin dəyişən şərtlərinə çevik və vaxtında reaksiya göstərmək üsullarından biridir. Cümləni tamamlayın

- ☐ kreativ menecment
- ☒ layihələr üzrə iş
- ☐ işin layihələndirilməsi
- ☐ layihə idarəetməsi
- ☐ layihə menecmenti

54 bilməlidirlər ki, real insanların real tələbatlarının həllinə yönəldilmiş layihələrin hər şeydən əvvəl köməyə real şansları var. Cümləni tamamlayın: işin layihələndirilməsi

- ☐ layihə idarəetməsi
- ☒ layihələr üzrə iş

- ☐ layihə menecmenti
- ☐ kreativ menecment
- ☐ işin layihələndirilməsi

55 strateji idarəetmənin üsullarından biridir. Cümləni tamamlayın: işin layihələndirilməsi

- ☐ işin layihələndirilməsi
- ☒ layihə
- ☐ layihə idarəetməsi
- ☐ layihələr menecmenti
- ☐ layihə üzrə iş

56 əsasında yalnız məhsulun təqdim edilməsi deyil, həm də istehlakçıların və alıcıların məhsula münasibətinin dəyişilməsi, onların davranışına təsir edilməsi durur. Cümləni tamamlayın

- ☐ layihələr üzrə iş
- ☒ sosial layihə
- ☐ işin layihələndirilməsi
- ☐ layihə idarəetməsi
- ☐ layihə menecmenti

57 effektivliyinin yüksəldilməsi üçün sifarişçinin və məqsədli qrupun müştərisinin tələbatlarına istiqamətlənmək lazımdır. Cümləni tamamlayın

- ☐ layihələr üzrə iş
- ☒ sosial layihə
- ☐ işin layihələndirilməsi
- ☐ layihə idarəetməsi
- ☐ layihə menecmenti

58 effektivliyi menecerlər tərəfindən istifadə olunan planlaşdırma texnologiyasından asılıdır. Cümləni tamamlayın

- ☐ layihələr üzrə iş
- ☒ sosial layihə
- ☐ işin layihələndirilməsi
- ☐ layihə idarəetməsi
- ☐ layihə menecmenti

59 konkret problemin həlli üçün təşkilatın məqsədinin müəyyən edilməsi üzrə qərarlar məcmusudur. Cümləni tamamlayın

- ☐ layihə.
- ☒ təşkilati layihə
- ☐ konsepsiya
- ☐ nizamnamə
- ☐ proqram

60 ayrı-ayrı təşkilati elementlərə həvalə edilmiş funksional vəzifələrdir. Cümləni tamamlayın

- ☐ layihə
- ☒ təşkilati layihə
- ☐ konsepsiya
- ☐ nizamnamə
- ☐ proqram

61 effektiv kriteriya və göstəricilərdən ibarətdir. Cümləni tamamlayın

- ☐ layihə
- ☒ təşkilati layihə
- ☐ konsepsiya
- ☐ nizamnamə
- ☐ proqram

62 effektiv kriteriya və göstəricilərdən ibarətdir. Cümləni tamamlayın

- ☐ layihə
- ☒ təşkilati layihə
- ☐ konsepsiya
- ☐ nizamnamə
- ☐ proqram

63 Bir çox rəhbərlər bu və ya digər ideyanın əsaslandırılması zamanı təşkilatın ... istifadə edirlər/

- ☐ layihə
- ☒ nizamnamə
- ☐ təşkilati layihə
- ☐ konsepsiya
- ☐ proqram

64 təşkilatın əsas məqsəd və vəzifələrini hüquqi baxımdan möhkəmləndirən sənəddir. Cümləni tamamlayın

- ☐ layihə
- ☒ nizamnamə
- ☐ təşkilati layihə
- ☐ konsepsiya
- ☐ proqram

65 təşkilatın konseptual sənədlərin – konsepsiyaların, ona daxil olan proqram və layihələrin törəməsidir. Cümləni tamamlayın

- ☐ layihə.
- ☒ nizamnamə
- ☐ təşkilati layihə
- ☐ konsepsiya
- ☐ proqram

66 mərkəzi ideya kimi özündə elmi biliklərin müxtəlif formalarını birləşdirir. Cümləni tamamlayın

- ☐ layihə
- ☒ konsepsiya
- ☐ təşkilati layihə
- ☐ nizamnamə
- ☐ proqram

67 Konsepsiyada neçə bilik elementi mövcuddur?

- ☐ 5.0
- ☒ 2
- ☐ 1

- ☐ 3.0
☐ 4.0

68 Konsepsiyada olan bilik elementlərini göstərməyən variantı seçin.

- ☐ dünyabaxışlı.
☒ sosia
☐ empirik
☐ nəzəri
☐ fəlsəfi

69 Konsepsiyaya daxil olmayan xüsusiyyəti seçin. 1) mövcud situasiyanın təhlili;

- ☐ hadisələrin təhlili
☒ mövcud sistemin təhlili
☐ mövcud situasiyanın təhlili
☐ fəaliyyət məqsədinin ifadə olunması
☐ fəaliyyətin əsas istiqamətlərinin göstərilməsi

70 Konsepsiyaya daxil olan xüsusiyyətlərin sayı nə qədərdir?

- ☐ 8.0
☒ 5
☐ 4
☐ 6.0
☐ 7.0

71 təşkilatın mahiyyəti, missiyası və əsas fəaliyyət istiqamətləri haqqında təsəvvürlərin əldə olunması üçün zəruridir. Cümləni tamamlayın

- ☐ layihə
☒ konsepsiya
☐ [yetəkilati layihə
☐ nizamnamə
☐ proqram

72 Təşkilatla tanışlıq bundan başlayır: belə ki, ... onun vizit kartıdır. Cümləni tamamlayın

- ☐ layihə
☒ konsepsiya
☐ təşkilati layihə
☐ nizamnamə
☐ proqram

73 Firmalarda fəaliyyətin tənzimlənməsi neçə cür həyata keçirilir

- ☐ 6.0
☒ 2
☐ 3
☐ 4.0
☐ 5.0

74 fəaliyyətin müəyyən istiqamətinin təsviri kimi çıxış edir. Cümləni tamamlayın

- ☐ layihə
☒ proqram

- ☐ təşkilati layihə
- ☐ konsepsiya
- ☐ nizamnamə

75 Proqrama daxil olmayan xüsusiyyəti seçin

- ☐ proqramın reallaşma planı
- ☒ mövcud sistemin təhlili
- ☐ mövcud situasiyanın təhlili
- ☐ proqramın məqsədlərinin ifadə olunması
- ☐ fəaliyyətin forma və metodlarının xarakteristikası

76 Proqramın xarakterik xüsusiyyətləri neçə yerə bölünür?

- ☐ 8.0
- ☒ 5
- ☐ 4
- ☐ 6.0
- ☐ 7.0

77 təşkilatın bu və ya digər istiqaməti haqqında təsəvvürün alınması üçün vacibdir

- ☐ layihə
- ☒ proqram
- ☐ təşkilati layihə
- ☐ konsepsiya
- ☐ nizamnamə

78 maliyyələşdirmənin əldə olunmasının zəruri şərtidir. Cümləni tamamlayın

- ☐ proqram
- ☒ layihə
- ☐ təşkilati layihə
- ☐ konsepsiya
- ☐ nizamnamə

79 istənilən təşkilatın daha konkret, daha real olaraq yerinə yetirilən fəaliyyət formasıdır. Cümləni tamamlayın

- ☐ proqram
- ☒ layihə
- ☐ təşkilati layihə
- ☐ konsepsiya
- ☐ nizamnamə

80 özündə yaxşılaşdırmalı olan konkret situasiyanın təsvirini və onun reallaşdırılması üzrə konkret metod və addımları təcəssüm etdirir. Cümləni tamamlayın

- ☐ konsepsiya
- ☒ layihə
- ☐ təşkilati layihə
- ☐ nizamnamə
- ☐ proqram

81 Layihənin xarakterik xüsusiyyətlərinə xas olmayan variantı seçin: 1) mövcud situasiyanın təhlili

- ☐ mövcud situasiyanın təhlili
- ☒ planlaşdırılan nəticələrin xarakteristikası
- ☐ mövcud sistemin təhlili
- ☐ nəticələrin qiymətləndirilməsi üsulları
- ☐ büdcə

82 Layihələrin xarakterik xüsusiyyətləri neçə yerə bölünür?

- ☐ 8.0
- ☒ 6
- ☐ 4
- ☐ 5.0
- ☐ 7.0

83 qısa, nəzərə çarpacaq və həcmli olmalıdır. Cümləni tamamlayın

- ☐ layihənin dəyəri
- ☒ layihənin adı
- ☐ icraçı təşkilat
- ☐ dəstəkləyici təşkilat
- ☐ layihənin rəhbəri

84 layihəni yerinə yetirən təşkilatın adı, onun ünvanı, telefonu və hesab nömrəsi olmalıdır. Cümləni tamamlayın

- ☐ layihənin dəyəri
- ☒ icraçı təşkilat
- ☐ dəstəkləyici təşkilat
- ☐ layihənin rəhbəri
- ☐ layihənin coğrafiyası

85 İcraçı təşkilat neçə yerə bölünür?

- ☐ 6.0
- ☒ 2
- ☐ 3
- ☐ 4.0
- ☐ 5.0

86 dövlət və ya bələdiyyə müəssisəsi məşhur dövlətlərarası və ya qeyri-kommersiya təşkilatı ola bilər. Cümləni tamamlayın

- ☐ layihənin dəyəri
- ☒ dəstəkləyici təşkilat
- ☐ icraçı təşkilat
- ☐ layihənin rəhbəri
- ☐ layihənin coğrafiyası

87 adı, soyadı, atasının adı, vəzifəsi, dərəcəsi, ünvanı, telefonu, faks nömrəsi, elektron poçtunun ünvanı göstərməlidir. Cümləni tamamlayın

- ☐ layihənin dəyəri
- ☒ layihənin rəhbəri
- ☐ icraçı təşkilat
- ☐ dəstəkləyici təşkilat

☐ layihənin coğrafiyası

88 layihənin yerinə yetirilməsinə cavab verir və vəsaitlərin effektiv istifadəsinə görə sponsor qarşısında məsuliyyət daşıyır. Cümləni tamamlayın

- ☐ layihənin dəyəri
☒ layihənin rəhbəri
☐ icraçı təşkilat
☐ dəstəkləyici təşkilat
☐ layihənin coğrafiyası

89 Layihədə rəhbər neçə nəfər olmalıdır?

- ☐ 5.0
☒ 1
☐ 2
☐ 3.0
☐ 4.0

90 – layihə üzrə işin keçiriləcəyi rayon göstərilir. Cümləni tamamlayın:

- ☐ layihənin dəyəri
☒ layihənin coğrafiyası
☐ icraçı təşkilat
☐ dəstəkləyici təşkilat
☐ layihənin rəhbəri

91 – adətən bir iki ildən çox olmayaraq aylarla hesablanır. Cümləni tamamlayın:

- ☐ layihənin coğrafiyası
☒ layihənin müddəti
☐ icraçı təşkilat
☐ dəstəkləyici təşkilat
☐ layihənin rəhbəri

92 Fondla, bir qayda olaraq, neçə layihələri maliyyələşdirmir?

- ☐ 4 illik
☒ 3 illik
☐ 1 həftəlik
☐ 1 aylıq
☐ 3 aylıq

93 Neçə il müddətində layihə yerinə yetirilə bilmirsə, növbəti mərhələlərdə sifarişlər ayrıca yazılır və təqdim olunur

- ☐ 1 il yarım
☒ 2 il
☐ bir ay
☐ 6 ay
☐ 1 il

94 burada bütün müddətə və ya layihənin yerinə yetirildiyi birinci ilə tələb olunan maliyyələşdirmə həcmi göstərilir. Cümləni tamamlayın

- ☐ təşkilatın təsviri

- ☒ layihənin dəyəri
- ☐ dəstəkləyici təşkilat
- ☐ layihənin rəhbəri
- ☐ layihənin müddəti

95 bu bölmədə təşkilat haqqında danışılır. Cümləni tamamlayın: 1) dəstəkləyici təşkilat

- ☐ dəstəkləyici təşkilat
- ☒ təşkilatın təsviri
- ☐ layihənin rəhbəri
- ☐ layihənin müddəti
- ☐ layihənin dəyəri

96 Təşkilat haqqında, layihə müəllifinin səriştəlilik səviyyəsi və heyətin ixtisası haqqında məlumatları əhatə edir. Cümləni tamamlayın

- ☐ layihənin dəyəri
- ☒ təşkilatın təsviri
- ☐ layihənin sifarişçisi
- ☐ layihənin rəhbəri
- ☐ layihənin müddəti

97 Sosial marketinq nöqteyi-nəzərdən problemin aktuallığını əsasən neçə yanaşmadan istifadə etmək olar

- ☐ 6.0
- ☒ 2
- ☐ 3
- ☐ 4.0
- ☐ 5.0

98 «Heç kəs heç zaman bu problem ilə məşğul olmamışdır. Bu problemin həlli üsullarının müəyyən edilməsində və təklif olunmasında biz birinciyik». Bu nəyi ifadə edir

- ☐ planlaşma
- ☒ yanaşma
- ☐ layihə
- ☐ konsepsiya
- ☐ proqram

99 Problemin ilkin ifadəsini dəqiqləşdirilməsində aşağıda qeyd edilən düzgün olmayan variantı seçin

- ☐ problem həll olunmazsa nə ola bilər
- ☒ kim nəyə görə burada cavabdehdir
- ☐ kimin maraqlarına bu problem toxunur
- ☐ problem kimə aiddir
- ☐ problemin miqyası necədir

100 Problemin ilkin dəqiqləşdirilməsi üçün neçə məsələni aydınlaşdırmaq lazımdır?

- ☐ 6.0
- ☒ 3
- ☐ 2
- ☐ 4.0
- ☐ 5.0

101 Problemi qiymətləndirərkən aşağıdakıları aydınlaşdırılmalıyıq. Düzgün olmayan variantı seçin

- ☐ onlar bizim layihəyə kömək və ya mane olacaqdır
- ☒ Arzu olunan nəticələrin əldə olunmasında sizin strategiyanız necədir?
- ☐ bizi maraqlandıran problemin həlli sistemi dövlət yerli özünüidarəetmə orqanları, təşkilatlar və ya, şəxslər səviyyəsində vardırımı?
- ☐ Kim və nəyə görə burada cavabdehdir
- ☐ onlarla əlaqə yaratmaq üçün bizim hansı imkanlarımız var

102 Problemi qiymətləndirərkən onu aydınlaşdırmaq üçün neçə saata cavab verilməlidir?

- ☐ 8.0
- ☒ 6
- ☐ 4
- ☐ 5.0
- ☐ 7.0

103 Problemi qiymətləndirərkən onu aydınlaşdırmaq üçün neçə saata cavab verilməlidir?

- ☐ 6.0
- ☒ 2
- ☐ 3
- ☐ 4.0
- ☐ 5.0

104 Problemin həllinin əsas üsulu kimi strategiyanın müəyyənləşdirilməsi üçün hansı suala cavab verilməlidir?

- ☐ digər təşkilatların rəqabət apancı layihələri varmı
- ☒ Digər mümkün strategiyalar içərisində niyə məhz onu seçmisiniz?
- ☐ Onlarla əlaqə yaratmaq üçün bizim hansı imkanlarımız var
- ☐ Onlar bizim layihəyə kömək və ya mane olacaqdır
- ☐ Onları öz tərəfinə çəkmək və ya necə neytrallaşdırmaq olar

105 «Təhsilin himayədarları» layihəsi neçənci ildə Perm şəhərində keçirilmiş Privoljsk federal dairəsinin «Sosial partnyorluq» konkursunun qalibi olmuşdur?

- ☐ 2002.0
- ☒ 2000
- ☐ 1998
- ☐ 1999.0
- ☐ 2001.0

106 Bu layihədə sahənin minimal tələbatı orta hesabla neçə faiz ödənilməsi məqbul hesab olunur?

- ☐ 80.0
- ☒ 60
- ☐ 40
- ☐ 50.0
- ☐ 70.0

107 Privoljsk dairəsinin yerli icmalar səviyyəsində himayəçilik şurasının müasir vəziyyəti neçənci ildə qəbul olunmuşdur?

- ☐ 2004.0
- ☒ 2000

- ☐ 996
- ☐ 1998.0
- ☐ 2002.0

108 Privoljsk dairəsinin yerli icmalar səviyyəsində himayəçilik şurasının müasir vəziyyəti neçə əlaməti özündə birləşdirir?

- ☐ 5.0
- ☒ 9
- ☐ 6
- ☐ 7.0
- ☐ 8.0

109 Bələdiyyə və ictimai özünüidarəetmənin funksiyalarının sərhədlərinin dəqiq müəyyənləşdirilməsi halı var. Bu yanaşmaya uyğun variantı seçin.

- ☐ Bələdiyyə-ictimai özünüidarəetmə texnologiyaları sahəsində
- ☒ Təhsil müəssisələrində bələdiyyə-ictimai özünüidarəetmənin yaradılması sahəsində
- ☐ Himayəçilik şuralarının fəaliyyətlərinin hüquqi rəsmiləşdirilməsi sahəsində
- ☐ Pul resurslarının səfərbər olunması sahəsində
- ☐ Himayəçilik şuralarının fəaliyyətlərinin məlumat-metodik təminatı sahəsində

110 Şuraların fəaliyyətinin böyük hissəsi «Təhsil haqqında» Federal qanunda, təhsil müəssisələrinin nizamnamələri ilə tənzimlənir ki, bu, dövlət-ictimai özünüidarəetmənin inkişaf imkanlarını həddindən artıq məhdudlaşdırır. Bu yanaşmaya uyğun variantı seçin

- ☐ Bələdiyyə-ictimai özünüidarəetmə texnologiyaları sahəsində
- ☒ Himayəçilik şuralarının fəaliyyətinin hüquqi rəsmiləşdirilməsi sahəsində
- ☐ Təhsil müəssisələrində bələdiyyə-ictimai özünüidarəetmənin yaradılması sahəsində
- ☐ Pul resurslarının səfərbər olunması sahəsində
- ☐ Himayəçilik şuralarının fəaliyyətinin məlumat-metodik təminatı sahəsində

111 Təhsil müəssisələrinin əhəmiyyətli hissəsinin öz fəaliyyətlərini təmin etmək üçün material-resurs bazasına malik olmalarına baxmayaraq, onların çoxu yerli icmalar səviyyəsində resursların sistemə cəlb edilməsində çətinlik çəkirlər. Bu yanaşmaya uyğun variantı seçin.

- ☐ Bələdiyyə-ictimai özünüidarəetmə texnologiyaları sahəsində
- ☒ Pul resurslarının səfərbər olunması sahəsində
- ☐ Təhsil müəssisələrində bələdiyyə-ictimai özünüidarəetmənin yaradılması sahəsində
- ☐ Himayəçilik şuralarının fəaliyyətinin hüquqi rəsmiləşdirilməsi sahəsində
- ☐ Himayəçilik şuralarının fəaliyyətinin məlumat-metodik təminatı sahəsində

112 Təhsilin idarə olunmasının bələdiyyə strukturlarında himayəçilik şuraları ilə işi, bir qayda olaraq, bir nəfər aparır. Bu yanaşmaya uyğun variantı seçin.

- ☐ Bələdiyyə-ictimai özünüidarəetmə texnologiyaları sahəsində.
- ☒ Himayəçilik şuralarının fəaliyyətinin məlumat-metodik təminatı sahəsində
- ☐ Təhsil müəssisələrində bələdiyyə-ictimai özünüidarəetmənin yaradılması sahəsində
- ☐ Himayəçilik şuralarının fəaliyyətinin hüquqi rəsmiləşdirilməsi sahəsində
- ☐ Pul resurslarının səfərbər olunması sahəsində

113 Bir tərəfdən təhsilin bələdiyyə sferasının məmur və təşkilatçıları sosial menecmentin, xüsusilə qeyri-kommersiya menecmentinin spesifikasiyası haqqında uzaq təsəvvürə malikdir. Bu yanaşmaya uyğun variantı seçin.

- ☐ Himayəçilik şuralarının fəaliyyətinin məlumat-metodiki təminatı sahəsində
- ☒ Bələdiyyə-ictimai özünüidarəetmə texnologiyaları sahəsində
- ☐ Təhsil müəssisələrində bələdiyyə-ictimai özünüidarənin yaradılması sahəsində
- ☐ Himayəçilik şuralarının fəaliyyətinin hüquqi rəsmiləşdirilməsi sahəsində
- ☐ Pul resurslarının səfərbər olunması sahəsində

114 Onların idarə edilməsi sahəsində həlledici rolü əksər hallarda təhsil müəssisəsinin direktoru oynayır. Bu yanaşmaya uyğun variantı seçin.

- ☐ Mövcud yerli, rus və xarici təcrübənin istifadə olunması sahəsində
- ☒ Himayəçilik şuralarının fəaliyyətinin kadr təminatı sahəsində
- ☐ Pul resurslarının səfərbər olunması sahəsində
- ☐ Təhsil müəssisələrinə yardım və s. üzrə müxtəlif formalarının subyektlərilə münasibətlər sahəsində
- ☐ KİV-lə qarşılıqlı əlaqə sahəsində

115 Təhsil müəssisələrinin hakimiyyət, kommersiya və qeyri-kommersiya strukturlarının nümayəndələri ilə partnyor münasibətlərinin qurulmasına hazır olmaması. Bu yanaşmaya uyğun variantı seçin.

- ☐ Mövcud yerli, rus və xarici təcrübənin istifadə olunması sahəsində.
- ☒ Təhsil müəssisələrinə yardım və s. üzrə müxtəlif formalarının subyektlərilə münasibətlər sahəsində
- ☐ Pul resurslarının səfərbər olunması sahəsində
- ☐ Himayəçilik şuralarının fəaliyyətinin kadr təminatı sahəsində
- ☐ KİV-lə qarşılıqlı əlaqə sahəsində

116 KİV himayəçiliyin inkişafını formal olaraq müdafiə edir. Bu yanaşmaya uyğun variantı seçin.

- ☐ Mövcud yerli, rus və xarici təcrübənin istifadə olunması sahəsində.
- ☒ KİV-lə qarşılıqlı əlaqə sahəsində
- ☐ Pul resurslarının səfərbər olunması sahəsində
- ☐ Himayəçilik şuralarının fəaliyyətinin kadr təminatı sahəsində
- ☐ Təhsil müəssisələrinə yardım və s. üzrə müxtəlif formalarının subyektlərilə münasibətlər sahəsində

117 69) Müsbət yerli təcrübə haqqında məlumatın olmaması, rusiya və xarici təcrübənin kor-koranə təkrarı himayəçilik şurasının fəaliyyətində arzu olunan nəticəni vermir. Bu yanaşmaya uyğun variantı seçin.

- ☐ KİV-lə qarşılıqlı əlaqə sahəsində
- ☒ Mövcud yerli, rus və xarici təcrübənin istifadə olunması sahəsində.
- ☐ Pul resurslarının səfərbər olunması sahəsində
- ☐ Himayəçilik şuralarının fəaliyyətinin kadr təminatı sahəsində
- ☐ Təhsil müəssisələrinə yardım və s. üzrə müxtəlif formalarının subyektlərilə münasibətlər sahəsində

118 Neçənci ildə Perm şəhərində Perm şəhərinin təhsil və elm üzrə komitəsinin yardımı ilə müəllim evinin bazasında təşəbbüs qrupu tərəfindən muxtar qeyri-kommersiya təşkilatı statusuna malik himayəçiliyin inkişafı Mərkəzi yaradıldı?

- ☐ 2001.0
- ☒ 1999
- ☐ 1997
- ☐ 1998.0
- ☐ 2000.0

119 Bu proqram çərçivəsində neçə müqavilə bağlanıb?

- ☐ 6.0
- ☒ 4
- ☐ 2
- ☐ 3.0
- ☐ 5.0

120 Proqram çərçivəsində bağlanmış müqavilələrə uyğun gəlməyən variantı seçin

- ☐ dövlət və s. nümayəndələrlə qarşılıqlı əməkdaşlıq haqqında müqavilələr imzalanmışdır
- ☒ ikinci «təhsil himayəçiləri» məcmuəsi buraxılmışdır
- ☐ təhsil müəssisələrinin müdiriyyəti və himayəçilik şurasının və ya bələdiyyə-ictimai özünüidarəetmənin digər formalarının rəhbərləri üçün təlim seminarları keçirilmişdir
- ☐ uğurlu fəaliyyət göstərən şuraların mövcud təcrübəsi, yığılmış, ümumiləşdirilmiş və təhlil edilmişdir
- ☐ birinci «Təhsil himayəçiləri» məcmuəsi buraxılmışdır

121 Layihənin reallaşması gedişatında əldə etmək istədiyimiz nəzərdə tutulur. Cümləni tamamlayın

- ☐ plan
- ☒ layihənin məqsədi
- ☐ layihənin vəzifəsi
- ☐ tədbirlər planı
- ☐ resurslar qaydası

122 – qoyuluşu zamanı biz dəyərlər və dəyərlər münasibətləri sahəsinə daxil oluruq. Cümləni tamamlayın.

- ☐ plan
- ☒ layihənin məqsədi
- ☐ layihənin vəzifəsi
- ☐ tədbirlər planı
- ☐ resurslar qaydası

123 – ifadə olunması aşkarlanmış sosial problemilə bağlı olmalıdır. Cümləni tamamlayın.

- ☐ plan
- ☒ layihənin məqsədi
- ☐ layihənin vəzifəsi
- ☐ tədbirlər planı
- ☐ resurslar qaydası

124 Layihənin məqsədi neçə tələbdən ibarətdir?

- ☐ 7.0
- ☒ 5
- ☐ 3
- ☐ 4.0
- ☐ 6.0

125 Layihənin məqsədinin ifadə olunmasına xas olmayan variantı seçin.

- ☐ Layihə fəaliyyəti üçün mümkün şərtlərin öyrənilməsi işlər başlayana qədər qurtarmalıdır
- ☒ Məqsəd ilkin nəticəni nəzərdə tutmalıdır
- ☐ Layihənin məqsədi verilmiş layihə çərçivəsində əldə oluna bilməsidir
- ☐ Məqsəd qəti şəkildə ifadə olunmalıdır
- ☐ Məqsəd son nəticəni nəzərdə tutmalıdır

126 Məqsəd təşəbbüskarın hazırlığı neçə suala cavab verməlidir?

- ☐ 7.0
- ☒ 4
- ☐ 3
- ☐ 5.0
- ☐ 6.0

127 Məqsəd təşəbbüskarlığın hazırlıq, səriştəlik, səviyyəsinə və onun dəyər-normativ sistemində uyğun hansı sıralara cavab verməlidir? Düzgün olmayan variantı seçin.

- ☐ Layihəni mənim nəzərdə tutmadığım şəxslər bəhrələnməz ki?
- ☒ Layihəni necə başa vurmağam?
- ☐ Özünün hansı şəxsi keyfiyyətlərini layihədə reallaşdırmağa bilərəm?
- ☐ Özünün hansı şəxsi problemini layihənin həyata keçirilməsini öz üzərimə götürməklə həll edirəm?
- ☐ Layihəni bitirməyi bacarmağımda inanmalıyam?

128 – bu zaman onların ifadə olunmasına olan tələblərə dayaqlanır. Cümləni tamamlayın.

- ☐ tədbirlər planı
- ☒ layihənin məqsədi
- ☐ layihənin vəzifəsi
- ☐ layihənin planı
- ☐ resurslar qaydası

129 əsas çatışmazlığı kimi onların konkretliyini, realılıqla, layihənin məqsədilə uzlaşmasını hesab etmək olar. Cümləni tamamlayın. 1)) layihənin məqsədi

- ☐ tədbirlər planı
- ☒ layihənin məqsədi
- ☐ layihənin vəzifəsi
- ☐ layihənin planı
- ☐ resurslar qaydası

130 «Təhsilin himayəçiləri» layihəsinin məqsədi neçə hissədən ibarətdir?

- ☐ 7.0
- ☒ 4
- ☐ 3
- ☐ 5.0
- ☐ 6.0

131 «Təhsilin himayəçiləri» layihəsinin məqsədində uyğun olmayan variantı seçin.

- ☐ himayəçiliyin formalaşan şəbəkəsində kommunikasiya sistemlərini qaydaya salmaq
- ☒ kommersiya menecmentinin əsaslarının bələdiyyə-ictimai özünüidarəetmənin subyektlərinə öyrədilməsi üçün üç səyyar yay məktəbini keçirmək
- ☐ yerli icmanın təhsil sferasında savadlı mövqeləndirmə məqsədilə bələdiyyə-ictimai özünüidarəetmənin əsaslarının öyrənilməsinə təhlil etmək və ümumiləşdirmək
- ☐ elektron çat yaratmaq
- ☐ regionlarda himayəçiliyin müsbət imicini formalaşdırmaq məqsədilə partnyor təşkilatların ərazisində media-kompaniyanın hazırlanması və keçirilməsi

132 – ümumi nəticədir. Cümləni tamamlayın.

- ☐ plan

- ☒ layihənin məqsədi
- ☐ layihənin vəzifəsi
- ☐ tədbirlər planı
- ☐ resurslar qaydası

133 – konkret şəxsi nəticədir. Cümləni tamamlayın.

- ☐ plan
- ☒ layihənin vəzifəsi
- ☐ layihənin məqsədi
- ☐ tədbirlər planı
- ☐ resurslar qaydası

134 – onlar bir-birindən nəzərə çarpacaq dərəcədə fərqlənirlər, lakin eyni zamanda da bir-birlərini tamamlayırlar və ardıcıl şəkildə məqsədin əldə olunmasına imkan verirlər. Cümləni tamamlayın.

- ☐ plan
- ☒ layihənin vəzifəsi
- ☐ layihənin məqsədi
- ☐ tədbirlər planı
- ☐ resurslar qaydası

135 Məqsəd və vəzifələrə aid olan tələblər neçə hissədən ibarətdir?

- ☐ 11.0
- ☒ 9
- ☐ 7
- ☐ 8.0
- ☐ 10.0

136 Məqsəd və vəzifələrə xas olmayan tələbi seçin.

- ☐ dil aydın və dəqiqdir
- ☒ əvvəlki bölmədə ifadə olunmuş bir neçə problem üzrə ən azı bir neçə dəqiq vəzifə durur
- ☐ layihənin yerinə yetirilməsi nəticəsində vəzifələrin həll edilməsi ehtimalı
- ☐ məqsədlər prinsiplər etibarilə əldə olunan, nəticələr isə ölçüyə gələndir
- ☐ məqsədin əldə olunması müddəti göstərilir

137 Layihənin reallaşdırılması mexanizmi neçə mərhələdən ibarətdir?

- ☐ 10.0
- ☒ 8
- ☐ 6
- ☐ 7.0
- ☐ 9.0

138 Layihənin reallaşdırılması mexanizminə xas olmayan variantı seçin.

- ☐ mətbuatda və tele-radio yayım vasitələrində xüsusi rubrikaların daxil edilməsi yolu ilə KİV-də xeyriyyəçiliyin rus ənənələrinin bərpasına münasibətdə müsbət ictimai fikrin formalaşdırılması
- ☒ Himayəçilik sistemini formalaşdıran kommersiya təşkilatlarının «Təhsil haqqında» FQ-da nəzərdə tutulmuş formalarla yanaşı, təhsil sahəsində bələdiyyə-ictimai özünüidarəetməsinin tam hüquqlu subyektinə çevrilməsi
- ☐ «Təhsil himayəçiləri» elektron saytının vasitəsilə Privoljsk dairəsi səviyyəsində təhsil müəssisələrinin himayəsi sferasında partnyor təşkilatlar üçün vahid məlumat sahəsinin yaradılması

- ☐ Bütçə mexanizmlərinin formalaşdırılması və himayəçilik şuralarının və təhsil sahəsində bələdiyyə-ictimai özünüidarəetməsinin digər formalarının bütçədənəknar vəsaitlərin bölgüsü müsabiqəsində iştirakını təmin etmək
- ☐ Qərarların qəbul edilməsinin və onların icrasına nəzarət prosesinin himayəçilik şuralarının səlahiyyətlərinə aid olan hissəsində yeni ailə ictimaiyyətinin iştirakı mexanizminin inkişafı

139 – layihələrin yerinə yetirilməsi üzrə hərəkətlər ardıcılığını və qaydasını xarakterizə edir. Cümləni tamamlayın.

- ☐ nəticələr qaydası
- ☒ Tədbirlər planı
- ☐ resurslar qaydası
- ☐ vaxt qaydası
- ☐ ərazi qaydası

140 Bütün tədbirlər vəzifələrə uyğun şəkildə seçilir. Nəticənin əldə olunmasında mərhələlilik gözlənilir. Bu hansı yanaşmada təzahür edir?

- ☐ nəticələr qaydası
- ☒ tədbirlər planı
- ☐ resurslar qaydası
- ☐ vaxt qaydası
- ☐ ərazi qaydası

141 İşlər resurslarla uzlaşır. Son müddət, məhsul icraçılar və maliyyələşdirmə həcmi müəyyən olunur. Aralıq və son nəticələrin yoxlanılmasının nəzarət mərhələləri qeyd olunur. Bu hansı yanaşmada təzahür edir?

- ☐ nəticələr qaydası
- ☒ tədbirlər planı
- ☐ resurslar qaydası
- ☐ vaxt qaydası
- ☐ ərazi qaydası

142 Sosial layihənin reallaşması üzrə tədbirlərin planlaşdırılması neçə qayda ilə həyata keçirilir?

- ☐ 4.0
- ☒ 4
- ☐ 2
- ☐ 3.0
- ☐ 5.0

143 Məqsədin əldə olunması üçün böyük olmayan ziyan hesabına resursları istifadə etmək mümkün deyilsə, onları istifadə etmək də lazım deyildir. Bu hansı yanaşmada təzahür edir?

- ☐ plan
- ☒ resurslar
- ☐ vaxt
- ☐ ərazi
- ☐ nəticə

144 Əgər layihə ortamüddətli planlaşdırma həddlərini keçirsə, ona bir neçə ardıcıl şəkildə həyata keçirilən layihələrə bölmək məqsədəuyğundur. Bu hansı yanaşmada təzahür edir?

- ☐ plan
- ☒ vaxt

- ☐ resurslar
- ☐ ərazi
- ☐ nəticə

145 Əgər layihə böyük ərazilərdə vahid standart və yanaşma üzrə həyata keçirilə bilməzsə, onun lokal layihələrə bölünməsi və eyni cinsli hər bir ərazi qrupları üçün standartların və yanaşmaların müəyyənləşdirilməsi məqsədəuyğundur. Bu hansı yanaşmada təzahür edir?

- ☐ plan
- ☒ ərazi
- ☐ resurslar
- ☐ vaxt
- ☐ nəticə

146 Hər bir layihənin həm pozitiv, həm də neqativ nəticələri ola biləcəyini nəzərə alaraq, neqativlərin minimuma endirilməsinə və pozitiv nəticələrinə maksimuma qədər artırılmasına səy göstərmək lazımdır. Bu hansı yanaşmada təzahür edir?

- ☐ plan
- ☒ nəticə
- ☐ resurslar
- ☐ vaxt
- ☐ ərazi

147 100) – layihənin bütün iştirakçıları ilə iş aparılması üçün alətdir və bu işlərin dəqiq təqvim qrafikini tərtib olunması üçün əsas rolunu oynayır. Cümləni tamamlayın.

- ☐ nəticə
- ☒ plan
- ☐ resurslar
- ☐ vaxt
- ☐ ərazi

148 Layihədə tədbirlər planı neçə mərhələni əhatə edir?

- ☐ 7.0
- ☒ 4
- ☐ 3
- ☐ 5.0
- ☐ 6.0

149 Tədbirlərin həyata keçirilməsində təşkilati məsələlərə xas olmayan variantı seçin.

- ☐ Himayəçilik günün təsis edilməsi
- ☒ Partnyor-şəhərlərdə himayəçilik problemləri üzrə məsləhət məntəqəliyində kordinatorların işinin təşkil edilməsi.
- ☐ layihə üzrə fəaliyyəti iş yeri, orqtexnika ilə təmin etmək
- ☐ təşkilat-partnyorlarla müqavilələr imzalamaq
- ☐ partnyor təşkilatlarının ərazisində himayəçiliyin inkişafı üzrə proqramın işlənməsinə sosial sifarişin alınmasının, təmin olunması;

150 Tədbirlər planının həyata keçirilməsində təşkilati məsələlər neçə hissədən ibarətdir

- ☐ 6.0
- ☒ 4
- ☐ 2

- ☐ 3.0
☐ 5.0

151 Tədbirlər planının həyata keçirilməsində elmi təminat məsələlərinə xas olmayan variantı seçin.

- ☐ şəhərlərdə eksperimental sahələrdə işlərin təşkil edilməsi
☒ himayəçilik günün təsis edilməsi
☐ himayəçilik hərəkəti haqqında məlumat bankının yaradılması
☐ məktəbin bələdiyyə-ictimai özünüidarəetməsinin əsaslarının öyrədilməsində şəhərlərin təhsil müəssisələrinin himayəçilik şularının ehtiyaclarının öyrənilməsi və ümumiləşdirilməsi
☐ partnyor-şəhərlərdə təhsil müəssisələrinin rəhbərlərinin və valideyn ictimaiyyətinin anketləşdirilməsinin aparılması

152 Tədbirlər planının həyata keçirilməsində elmi təminat məsələləri neçə hissədən ibarətdir?

- ☐ 6.0
☒ 4
☐ 2
☐ 3.0
☐ 5.0

153 Tədbirlər planın həyata keçirilməsində məlumat və metodiki təminat məsələlərinə xas olmayan variantı seçin.

- ☐ himayəçiliyin inkişafı haqqında məlumat bülletenlərinin hazırlanması və çap olunması.
☒ şəhərlərdə eksperimental sahələrdə işlərin təşkil edilməsi
☐ partnyor-şəhərlərdə mediakompaniyaların keçirilməsi
☐ elektron saytın yaradılması və elektron poçtun açılması
☐ himayəçilik şularının fəaliyyətinin problemləri üzrə «dəyirmi masanın» keçirilməsi

154 Tədbirlər planın həyata keçirilməsində məlumat və metodiki təminat məsələləri neçə hissədən ibarətdir?

- ☐ 6.0
☒ 5
☐ 2
☐ 3.0
☐ 4.0

155 Tədbirlər planının həyata keçirilməsində təlim-metodiki fəaliyyət məsələlərinə xas olan variantı seçin.

- ☐ himayəçiliyin inkişafı haqqında məlumat bülletenlərinin hazırlanması və çap olunması
☒ Partnyor-şəhərlərdə himayəçilik problemləri üzrə məsləhət məntəqəliyində kordinatorların işinin təşkil edilməsi
☐ elektron saytın yaradılması və elektron poçtun açılması
☐ partnyor-şəhərlərdə mediakompaniyaların keçirilməsi
☐ eksperimental sahələrdə işlərin təşkil edilməsi

156 Tədbirlər planının həyata keçirilməsində təlim metodiki fəaliyyət məsələləri neçə hissədən ibarətdir?

- ☐ 6.0
☒ 3
☐ 2
☐ 4.0

☐ 5.0

157 Tədbirlər planına olan tələblər neçə yerə bölünür?

- ☐ 7.0
☒ 3
☐ 4
☐ 5.0
☐ 6.0

158 Tədbirlər planına olan tələblərə xas olmayan variantı seçin

- ☐ layihə icraçıların tərkib və vəzifələri təsvir olunur
☒ vaxtında və layihənin xüsusi dəyəri hədudlarında yerinə yetirilə bilən ağıllı şəkildə məhdudlaşdırılmış tədbirlər yığımı göstərilir
☐ Məhz bu tədbirlərin seçilməsi səbəbləri aydındır
☐ tədbirlərin yerinə yetirilməsinin təklif olunan ardıcılığını aydın və inandırıcıdır
☐ məsuliyyət daşıyan şəxslərin və icraçıların tərkibi aydın olur

159 Bütçənin tərtib olunmasında əsasən neçə suala cavab verilməlidir?

- ☐ 7.0
☒ 4
☐ 3
☐ 5.0
☐ 6.0

160 Bütçənin tərtib olunmasında aşağıdakı suallardan vacib olmayan variantı seçin.

- ☐ Sponsorun maliyyə şərtləri necə yerinə yetiriləcək?
☒ hansı zaman müddətində pullar xərclənməlidir?
☐ nə qədər pul lazımdır?
☐) verilmiş pullar hansı məqsədlər üçün istifadə olunacaq
☐ yaranmış məhsul və xidmətlərdən gəlirlər planlaşdırılmış və layihə üzrə xəclərin hansı hissəsini onlar örtə bilər?

161 Layihənin bütçəsinin tərtib edilməsində məsləhət olmayan variantı seçin.

- ☐ bütçənin vaxt çərçivəsində müəyyənləşdirin
☒ antiinflasiyaya mümkün düzəlişləri edin
☐ bütçənin tərtibinə layihəyə təklif yazıldıqdan sonra başlayın
☐ bütçəyə olan tələbləri, layihəni maliyyələşdirən təşkilatın imkanlarını bilin
☐ bütçənin yalnız real maliyyə informasiyasını özündə əks etdirməsini yadda saxlayın

162 Layihə menecmentində layihənin bütçəsinin tərtib edilməsində neçə məsləhət mövcuddur?

- ☐ 7.0
☒ 6
☐ 3
☐ 4.0
☐ 5.0

163 Layihə bütçəsinin maliyyə əsaslandırılmasının xarakter olmayan səhvləri tapın?

- ☐ layihə üçün lazım olan maliyyə vəsaitlərinin hesablanması zamanı intellektual mülkiyyətin dəyəri nəzərə alınmır

- ☒ şəxsi xərclərə nəzərə alınmaqla digər maliyyələşdirmə mənbələrin siyahısı hazırlanır
- ☐ təqdim olunan layihədə maliyyə hesabları yoxdur
- ☐ təqdim olunan hesablar layihə üçün bu və ya digər məhsul və xidmətlərə qoyulmuş aşağı və yuxarı qiymətlərlə müəyyən edilib
- ☐ layihə üzrə tələb olunan vəsaitlər smetasında layihəni reallaşdıran təşkilatın şəxsi resursları nəzərə alınmır

164 Layihə menecmentində layihə büdcəsinin maliyyə əsaslandırılmasının xarakterik olmayan səhvlərin sayı nə qədərdir?

- ☐ 7.0
- ☒ 4
- ☐ 3
- ☐ 5.0
- ☐ 6.0

165 Büdcə xərcləri neçə yerə bölünür?

- ☐ 6.0
- ☒ 3
- ☐ 2
- ☐ 4.0
- ☐ 5.0

166 Personal xərclərə xas olmayan variant seçin.

- ☐ məsləhətçilərə göstərdikləri xidmətə görə qonorar
- ☒ digər xərclər
- ☐ əmək haqqı
- ☐ ştatda olan əməkdaşlar üzrə vergi və ödənişlər
- ☐ gəlir vergisi

167 Digər birbaşa xərclərə xas olmayan variantı seçin.

- ☐ sahələrin idarəsi
- ☒ məsləhətçilər üzrə vergi
- ☐ təlimə görə ödəniş
- ☐ kurslara görə ödəniş
- ☐ lisenziya alınmasına görə haqq

168 Büdcə fondu neçə yerə bölünür?

- ☐ 6.0
- ☒ 2
- ☐ 3
- ☐ 4.0
- ☐ 5.0

169 Personalın xərc maddələri neçə yerə bölünür?

- ☐ 7.0
- ☒ 4
- ☐ 3
- ☐ 5.0
- ☐ 6.0

170 Digər birbaşa xərc maddələri neçə yerə bölünür?

- ☐ 10.0
- ☒ 8
- ☐ 6
- ☐ 7.0
- ☐ 9.0

171 Bütçənin xərc maddələrinin sayı nə qədərdir?

- ☐ 14.0
- ☒ 12
- ☐ 10
- ☐ 11.0
- ☐ 13.0

172 Bütçəyə şərtlər partnyorların təqdim etdikləri əmanət yarılarında nəyi özündə əks etdirməməlidir?

- ☐ digər
- ☒ qeyri-biznes tərəfindən əmanət
- ☐ müraciət edənin əmanəti
- ☐ yerli özünüidarə orqanının əmanəti
- ☐ KİV tərəfindən əmanət

173 Layihə menecmentində bütçəyə şərtlər partnyorların təqdim etdikləri əmanət yazıları neçə müddətə öz əksini tapıb?

- ☐ 9.0
- ☒ 6
- ☐ 5
- ☐ 7.0
- ☐ 8.0

174 – layihənin səmərəliliyinin göstəricilər və kriteriyalar sistemini işləyib hazırlamaq çox vacibdir. Cümləni tamamlayın

- ☐ göstəricilər
- ☒ monitoring
- ☐ məqsəd
- ☐ vəzifə
- ☐ kriteriyalar

175 – özlüyündə idarəetmə orientirləridir. Cümləni tamamlayın.

- ☐ göstəricilər
- ☒ kriteriyalar
- ☐ məqsəd
- ☐ vəzifə
- ☐ monitoring

176 – layihənin başa çatması anına onun lazımi vəziyyəti haqqında təsəvvürlərdir. Cümləni tamamlayın.

- ☐ göstəricilər
- ☒ kriteriyalar
- ☐ məqsəd

- ☐ vəzifə
- ☐ monitoring

177 – layihənin məqsəd və vəzifələrini dəqiq müəyyənləşdirməyə və izah etməyə imkan verən alətdir. Cümləni tamamlayın.

- ☐ kriteriyalar
- ☒ göstəricilər
- ☐ məqsəd
- ☐ vəzifə
- ☐ monitoring

178 Layihədə «gücləndirmə», «yaxşılaşdırma», «axtarma» haqqında danışarkən, vəzifələrin yerinə yetirilməsini, layihənin həyata keçirilməsini hesab edən hansı konkret nəticə haqqında danışıldığı aydın olmur. Söhbət burada nədən gedir?

- ☐ kriteriyalar
- ☒ göstəricilər
- ☐ məqsəd
- ☐ vəzifə
- ☐ monitoring

179 Sosial sferada göstəricilərin özünəməxsus neçə xüsusiyyəti vardır?

- ☐ 6.0
- ☒ 2
- ☐ 3
- ☐ 4.0
- ☐ 5.0

180 133) Qiymətləndirilir ki, onun icra müddətinin sonuna himayəçiliyin inkişafı mərkəzinin fəaliyyəti şəhərlərdə təhsilin bələdiyyə idarəetmə orqanları tərəfindən müqavilə əsasında formal olaraq tələb olunacaq. Söhbət burada nədən gedir?

- ☐ göstərici
- ☒ səmərəlilik
- ☐ məqsəd
- ☐ monitoring
- ☐ kriteriya

181 134) Eksperiment sahələrində himayəçilik şuraları və təhsil müəssisələri arasında əmələ gəlmiş keyfiyyət dəyişiklikləri və rayon təhsil müəssisələri tərəfindən təhsil sferasının inkişafı üçün zəruri olan sosial hərəkətdir. Söhbət burada nədən gedir?

- ☐ göstərici
- ☒ səmərəlilik
- ☐ məqsəd
- ☐ monitoring
- ☐ kriteriya

182 Himayəçiliyin əhəmiyyətinin dərk edilməsi vacibdir. Söhbət burada nədən gedir?

- ☐ göstərici
- ☒ səmərəlilik
- ☐ məqsəd

- ☐ monitoring
- ☐ kriteriya

183 Layihənin reallaşdırılmasının ilkin mərhələsində və sonunda əldə olunmuş məlumatların müqayisəli təhlili aparılmalıdır. Burada nədən bəhs edilir?

- ☐ pozisiya
- ☒ qiymətləndirmə
- ☐ kriteriya
- ☐ göstərici
- ☐ səmərəlilik

184 Valideyn ictimaiyyətinin anketləşdirilməsi aparılmalıdır. Burada nədən bəhs edilir?

- ☐ pozisiya
- ☒ qiymətləndirmə
- ☐ kriteriya
- ☐ göstərici
- ☐ səmərəlilik

185 Təhsil müəssisələrinin rəhbərlərinin və təhsilin idarə edilməsinin rayon orqanlarının nümayəndələrinin sorğusu aparılmalıdır. Burada nədən bəhs edilir?

- ☐ pozisiya
- ☒ qiymətləndirmə
- ☐ kriteriya
- ☐ göstərici
- ☐ səmərəlilik

186 Layihə çərçivəsində həyata keçirilən tədbirlərin kəmiyyət və keyfiyyət xüsusiyyətləri barədə məlumatların təhlili aparılmalıdır. Burada nədən bəhs edilir?

- ☐ pozisiya
- ☒ qiymətləndirmə
- ☐ kriteriya
- ☐ göstərici
- ☐ səmərəlilik

187 Layihənin nəticələri barədə partnyorların fikirlərini aydınlaşdırılmalıdır. Burada nədən bəhs edilir

- ☐ pozisiya
- ☒ qiymətləndirmə
- ☐ kriteriya
- ☐ göstərici
- ☐ səmərəlilik

188 Kütləvi informasiya vasitələrində nəşrlər təhlil olunmalıdır. Burada nədən bəhs edilir

- ☐ pozisiya
- ☒ qiymətləndirmə
- ☐ kriteriya
- ☐ göstərici
- ☐ səmərəlilik

189 Təhsil sferasında himayəçiliyin rolu və əhəmiyyəti haqqında müsbət ictimai fikir formalaşmalıdır.

Burada nədən bəhs edilir

- ☐ qiymətləndirmə
- ☒ pozisiya.
- ☐) kriteriya
- ☐ göstərici
- ☐ səmərəlilik

190 Valideyn ictimaiyyətin müxtəlif bələdiyyə, kommersiya və ictimai strukturlarla sosial əməkdaşlığın vacibliyi. Burada nədən bəhs edilir

- ☐ vəzifə
- ☒ pozisiya
- ☐ göstərici
- ☐ səmərəlilik
- ☐ qiymətləndirmə

191 144) Şəhərlərdə partnyorların təhsil sferasında himayəçiliyin inkişafının xüsusi modelinin təcrübəyə tətbiqinə meyllilik səviyyəsi öyrənilməlidir. Burada nədən bəhs edilir?

- ☐ vəzifə
- ☒ pozisiya
- ☐ göstərici
- ☐ səmərəlilik
- ☐ qiymətləndirmə

192 Partnyor-şəhərlərdə himayəçilik şuralarının fəaliyyətinin problemləri üzrə məsləhət üçün himayəçiliyin inkişafı mərkəzlərinə və məsləhətxana məntəqələrinə müraciətlərin artım dinamikasının vacibliyi. Burada nədən bəhs edilir?

- ☐ vəzifə
- ☒ pozisiya
- ☐ göstərici
- ☐ səmərəlilik
- ☐ qiymətləndirmə

193 Müddət və tədbirlər planının yerinə yetirilməsi səviyyəsi üzrə layihənin gedişinə nəzarət şəhər rəhbərliklərinin təhsil və elm komitələrinin mütəxəssisləri tərəfindən həyata keçirilməlidir. Burada nədən bəhs edilir.

- ☐ vəzifə
- ☒ pozisiya
- ☐ göstərici
- ☐ səmərəlilik
- ☐ qiymətləndirmə

194 Müsəbiqənin təşkilatçıları layihənin reallaşması gedişi barədə layihələrin rəhbərlərinin hesabatları formasında məlumatlandırılmalıdır. Burada nədən bəhs edilir

- ☐ vəzifə
- ☒ pozisiya
- ☐ göstərici
- ☐ səmərəlilik
- ☐ qiymətləndirmə

195 – uğuru nəzərə almaq və layihənin iflasına yol verməməkdir. Cümləni tamamlayın.

- ☐ pozisiya
- ☒ vəzifə
- ☐ göstərici
- ☐ səmərəlilik
- ☐ qiymətləndirmə

196 – qrant çərçivəsində maliyyələşməni başa çatdırmaqdır. Cümləni tamamlayın.

- ☐ pozisiya
- ☒ vəzifə
- ☐ göstərici
- ☐ səmərəlilik
- ☐ qiymətləndirmə

197 – layihənin mümkün inkişaf yollarını proqnozlaşdırmaq. Cümləni tamamlayın.

- ☐ vəzifə
- ☒ pozisiya
- ☐ göstərici
- ☐ səmərəlilik
- ☐ qiymətləndirmə

198 Layihənin inkişaf perspektivinin müəyyənləşdirilməsi. Burada nədən bəhs edilir.

- ☐ pozisiya
- ☒ vəzifə
- ☐ göstərici
- ☐ səmərəlilik
- ☐ qiymətləndirmə

199 Layihədə stabil resursları nəzərə almaq lazımdır. Burada nədən bəhs edilir.

- ☐ pozisiya
- ☒ vəzifə
- ☐ göstərici
- ☐ səmərəlilik
- ☐ qiymətləndirmə

200 Himayəçilik inkişafının resurs bazası yaradılmalıdır: 1) səmərəlilik

- ☐ vəzifə
- ☒ texnologiya
- ☐ qiymətləndirmə
- ☐ pozisiya

201 Himayəçilik şuralarının çoxu seminarlarda təlimdən sonra özlərinin təhsil müəssisələrinə müxtəlif resurs təminatı mənbələrinin axtarılması məsələləri haqqında təsəvvür əldə edilməlidir. Burada nədən bəhs edilir.

- ☐ vəzifə
- ☒ texnologiya
- ☐ səmərəlilik
- ☐ qiymətləndirmə

☐ pozisiya

202 Layihənin həyata keçirilməsi texnologiyası neçə yerə bölünür.

- ☐ 6.0
- ☒ 2
- ☐ 3
- ☐ 4.0
- ☐ 5.0

203 – mətni hazırladığımız şəxs üçün layihənin təqdim etmə forması aydın və maraqlı olmalıdır. Cümləni tamamlayın.

- ☐ resenzzent
- ☒ annotasiya
- ☐ səmərəlilik
- ☐ qiymətləndirmə
- ☐ xronoloji annotasiya

204 Layihənin təsviri konsentrik dairələr üzrə verilir. Burada nədən bəhs edilir.

- ☐ resenzzent
- ☒ annotasiya
- ☐ səmərəlilik
- ☐ qiymətləndirmə
- ☐ xronoloji annotasiya

205 Layihəni həyata keçirən təşkilat haqqında informasiya verilir. Burada nədən bəhs edilir.

- ☐ resenzzent
- ☒ annotasiya
- ☐ səmərəlilik
- ☐ qiymətləndirmə
- ☐ xronoloji annotasiya

206 Layihənin mahiyyətinin göstərilməsi. Burada nədən bəhs edilir.

- ☐ resenzzent
- ☒ xronoloji annotasiya
- ☐ səmərəlilik
- ☐ qiymətləndirmə
- ☐ annotasiya

207 Layihənin maksimal dəqiqliylə xarakterizə etməyə imkan verir. Burada nədən bəhs edilir

- ☐ resenzzent
- ☒ xronoloji annotasiya
- ☐ səmərəlilik
- ☐ qiymətləndirmə
- ☐ annotasiya

208 – layihənin yazılma keyfiyyəti və layihənin uğurla gözdən keçirirlər. Cümləni tamamlayın.

- ☐ xronoloji annotasiya
- ☒ resenzzent
- ☐ səmərəlilik

- ☐ qiymətləndirmə
- ☐ annotasiya

209 - layihənin yüksək qiymətləndirmə ehtimalının qaldırılması və qalib gəlməsinin rəhmidir. Cümləni tamamlayın.

- ☐ resenzzent
- ☒ xronoloji annotasiya
- ☐ səmərəlilik
- ☐ qiymətləndirmə
- ☐ annotasiya

210 Layihənin məqsədi. Burada nədən bəhs edilir.

- ☐ resenzzent
- ☒ mahiyyət
- ☐ səmərəlilik
- ☐ qiymətləndirmə
- ☐ annotasiya

211 Layihənin vəzifələri. Burada nədən bəhs edilir.

- ☐ resenzzent
- ☒ mahiyyət
- ☐ səmərəlilik
- ☐ qiymətləndirmə
- ☐ annotasiya

212 Layihənin hüquqi əsaslandırması. Burada nədən bəhs edilir.

- ☐ resenzzent
- ☒ mahiyyət
- ☐ səmərəlilik
- ☐ qiymətləndirmə
- ☐ annotasiya

213 Layihənin iqtisadi əsaslandırması. Burada nədən bəhs edilir.

- ☐ resenzzent
- ☒ mahiyyət
- ☐ səmərəlilik
- ☐ qiymətləndirmə
- ☐ annotasiya

214 Layihədə təşkilatın əsaslandırılması. Burada nədən bəhs edilir.

- ☐ resenzzent
- ☒ mahiyyət
- ☐ səmərəlilik
- ☐ qiymətləndirmə
- ☐ annotasiya

215 Layihədə vəsaitə olan tələbat. Burada nədən bəhs edilir.

- ☐ resenzzent
- ☒ mahiyyət

- ☐ səmərəlilik
- ☐ qiymətləndirmə
- ☐ annotasiya

216 Layihənin maliyyə modelinin təyin olunması. Burada nədən bəhs edilir.

- ☐ resenzzent
- ☒ mahiyyət
- ☐ səmərəlilik
- ☐ qiymətləndirmə
- ☐ annotasiya

217 Layihənin mənbələrin təyin olunması. Burada nədən bəhs edilir.

- ☐ resenzzent
- ☒ mahiyyət
- ☐ səmərəlilik
- ☐ qiymətləndirmə
- ☐ annotasiya

218 Layihə iştirakçılarının təyin edilməsi. Burada nədən bəhs edilir.

- ☐ resenzzent
- ☒ mahiyyət
- ☐ səmərəlilik
- ☐ qiymətləndirmə
- ☐ annotasiya

219 Layihədə heyətin funksiyaların təyin edilməsi. Burada nədən bəhs edilir.

- ☐ resenzzent
- ☒ mahiyyət
- ☐ səmərəlilik
- ☐ qiymətləndirmə
- ☐ annotasiya

220 Layihədə tədbirlərin keçirilməsi yerinin müəyyənləşdirilməsi. Burada nədən bəhs edilir.

- ☐ resenzzent
- ☒ mahiyyət
- ☐ səmərəlilik
- ☐ qiymətləndirmə
- ☐ annotasiya

221 Layihədə tədbirlərin keçirilməsi vaxtının müəyyənləşdirilməsi. Burada nədən bəhs edilir.

- ☐ resenzzent
- ☒ mahiyyət
- ☐ səmərəlilik
- ☐ qiymətləndirmə
- ☐ annotasiya

222 Layihədə tədbirlərin keçirilməsi vaxtının müəyyənləşdirilməsi. Burada nədən bəhs edilir.

- ☐ resenzzent
- ☒ mahiyyət

- ☐ səmərəlilik
- ☐ qiymətləndirmə
- ☐ annotasiya

223 Layihədə maddi-texniki təchizatın müəyyənləşdirilməsi. Burada nədən bəhs edilir.

- ☐ resenzzent
- ☒ mahiyyət
- ☐ səmərəlilik
- ☐ qiymətləndirmə
- ☐ annotasiya

224 Layihədə intellektual səviyyənin müəyyənləşdirilməsi. Burada nədən bəhs edilir.

- ☐ resenzen
- ☒ mahiyyət
- ☐ səmərəlilik
- ☐ qiymətləndirmə
- ☐ annotasiya

225 Layihədə ehtiyatların müəyyənləşdirilməsi. Burada nədən bəhs edilir.

- ☐ resenzzent
- ☒ mahiyyət
- ☐ səmərəlilik
- ☐ qiymətləndirmə
- ☐ annotasiya

226 Layihənin həyata keçirilməsindən gözlənilən nəticələrin müəyyənləşdirilməsi. Burada nədən bəhs edilir

- ☐ resenzzent.
- ☒ mahiyyət
- ☐ səmərəlilik
- ☐ qiymətləndirmə
- ☐ annotasiya

227 Layihədə annotasiya neçə mərhələdə həyata keçirilir.

- ☐ 12.0
- ☒ 10
- ☐ 8
- ☐ 9.0
- ☐ 11.0

228 Layihənin annotasiyası neçə səhifədən ibarətdir?

- ☐ 5.0
- ☒ 1
- ☐ 2
- ☐ 3.0
- ☐ 4.0

229 Layihə menecmentində annotasiyaya yoxlama sualların sayı nə qədər göstərilib?

- ☐ 5.0

- ☒ 7
- ☐ 6
- ☐ 8.0
- ☐ 9.0

230 Annotasiyanı yoxlama suallarına xas olmayan variantı seçin.

- ☐ məzmunu maraqlıdır
- ☒ mətn geniş verilibmi
- ☐ annotasiya məsləhət olunan həcmə uyğun gəlirmi
- ☐ müraciət edən və onun əvvəlki nailiyyətləri barədə qısa məlumat varmı
- ☐ problemin təsvirini əks etdirirmi

231 Layihənin ekspert qiymətləndirilməsi neçə mərhələdə həyata keçirilir

- ☐ 9.0
- ☒ 7
- ☐ 5
- ☐ 6.0
- ☐ 8.0

232 Layihənin həyata keçirilməsi üçün tələb olunan və onun məqsədlərinə nail olmaq üçün kifayət edən ehtiyatların miqdarını dəqiq bilmək zəruridir. Burada nədən bəhs edilir.

- ☐ müəlliflərin səriştəliyi
- ☒ məhdudluq
- ☐ bütövlük
- ☐ ardıcılıq
- ☐ obyektivlik

233 Layihənin bu mühüm xarakteristikası hər mərhələnin dəqiq göstərilmiş ölçülə bilən nəticələrilə onun həyata keçirilməsi gedişinə nəzarət etməyə imkan verir. Burada nədən bəhs edilir.

- ☐ müəlliflərin səriştəliyi
- ☒ məhdudluq
- ☐ bütövlük
- ☐ ardıcılıq
- ☐ obyektivlik

234 Burada qrant verəni əmin edəcək ki, layihə üzrə daha effektiv fəaliyyət üçün «sabah bir qədər də ondan xahiş etməyəcəklər». Burada nədən bəhs edilir

- ☐ müəlliflərin səriştəliyi
- ☒ məhdudluq
- ☐ bütövlük
- ☐ ardıcılıq
- ☐ obyektivlik

235 Layihədə mərhələlər dəqiq göstərilməlidir. Burada nədən bəhs edilir.

- ☐ müəlliflərin səriştəliyi
- ☒ məhdudluq
- ☐ bütövlük
- ☐ ardıcılıq
- ☐ obyektivlik

236 Layihənin həyata keçirilməsinin konkret müddəti aydın göstərməlidir. Burada nədən bəhs edilir.

- ☐ müəlliflərin sərəştəliyi
- ☒ məhdudluq
- ☐ bütövlük
- ☐ ardıcılıq
- ☐ obyektivlik

237 Layihənin və ayrı-ayrı mərhələlərin dəqiq qoyulmuş ölçülə bilən vəzifələri göstərməlidir. Burada nədən bəhs edilir?

- ☐ müəlliflərin sərəştəliyi
- ☒ məhdudluq
- ☐ bütövlük
- ☐ ardıcılıq
- ☐ obyektivlik

238 Layihənin və ayrı-ayrı mərhələlərin dəqiq qoyulmuş ölçülə bilən məqsədləri göstərməlidir. Burada nədən bəhs edilir.

- ☐ müəlliflərin sərəştəliyi
- ☒ məhdudluq
- ☐ bütövlük
- ☐ ardıcılıq
- ☐ obyektivlik

239 Layihənin və ayrı-ayrı mərhələlərin konkret ölçüləri göstərməlidir. Burada nədən bəhs edilir.

- ☐ müəlliflərin sərəştəliyi
- ☒ məhdudluq
- ☐ bütövlük
- ☐ ardıcılıq
- ☐ obyektivlik

240 Layihənin və ayrı-ayrı mərhələlərin nəzərdə tutulan nəticələri göstərməlidir. Burada nədən bəhs edilir.

- ☐ müəlliflərin sərəştəliyi
- ☒ məhdudluq
- ☐ bütövlük
- ☐ ardıcılıq
- ☐ obyektivlik

241 Layihə üzrə işlərin yerinə yetirilməsi plan qrafiki göstərməlidir. Burada nədən bəhs edilir

- ☐ müəlliflərin sərəştəliyi
- ☒ məhdudluq
- ☐ bütövlük
- ☐ ardıcılıq
- ☐ obyektivlik

242 Layihənin həyata keçirilməsi üçün zəruri olan ehtiyatların miqdarı göstərməlidir. Burada nədən bəhs edilir.

- ☐ müəlliflərin sərəştəliyi

- ☒ məhdudluq
- ☐ bütövlük
- ☐ ardıcılıq
- ☐ obyektivlik

243 Layihənin həyata keçirilməsi üçün zəruri olan resursların keyfiyyətinin konkret dəqiq təsviri verilməlidir. Burada nədən bəhs edilir

- ☐ müəlliflərin səriştəliyi
- ☒ məhdudluq
- ☐ bütövlük
- ☐ ardıcılıq
- ☐ obyektivlik

244 Layihənin əsasında mütləq gələcəkdə əldə edilməli olduğunun «mənzərəsi» verilir. Burada nədən bəhs edilir

- ☐ müəlliflərin səriştəliyi
- ☒ bütövlük
- ☐ məhdudluq
- ☐ ardıcılıq
- ☐ obyektivlik

245 Layihənin ümumi mənası aydındır və onun hər bir hissəsi bu ümumi ideyaya müvafiqdir. Burada nədən bəhs edilir.

- ☐ müəlliflərin səriştəliyi
- ☒ bütövlük
- ☐ məhdudluq
- ☐ ardıcılıq
- ☐ obyektivlik

246 Layihənin əsas hissələri və onların məzmunu bir-birilə məntiq cəhətdən bağlı olmalı və bir-birini əsaslandırılmalıdır. Burada nədən bəhs edilir

- ☐ müəlliflərin səriştəliyi
- ☒ ardıcılıq
- ☐ məhdudluq
- ☐ bütövlük
- ☐ obyektivlik

247 Layihənin məhdudluğu neçə tələbi yerinə yetirməlidir.

- ☐ 7.0
- ☒ 5
- ☐ 3
- ☐ 4.0
- ☐ 6.0

248 Layihənin məqsəd və vəzifələri bilavasitə qoyulmuş problemdən irəli gəlməlidir. Burada nədən bəhs edilir.

- ☐ müəlliflərin səriştəliyi
- ☒ ardıcılıq
- ☐ məhdudluq

- ☐ bütövlük
- ☐ obyektivlik

249 Tələb edilən büdcə layihənin həyata keçirilməsi üçün konkret olaraq, hansı ehtiyatların zəruri olduğunu təsvirinə istinad etməlidir. Burada nədən bəhs edilir

- ☐ müəlliflərin səriştəliyi
- ☒ ardıcılıq və səlislik
- ☐ məhdudluq
- ☐ bütövlük
- ☐ obyektivlik

250 Layihə yazılmış plana uyğun olmalıdır. Burada nədən bəhs edilir.

- ☐ müəlliflərin səriştəliyi
- ☒ ardıcılıq və səlislik
- ☐ məhdudluq
- ☐ bütövlük
- ☐ obyektivlik

251 Yaxşı layihənin hər bir bölməsindən oxumağa başlamaq olar, istər bu büdcə olsun, ya da problemin qoyuluşu layihənin bütün bölmələri bir-birindən irəli gəlir. Eyni zamanda onlar qətiyyənlər bir-birindən asılı deyil, müstəqildirlər ki, bu da layihə haqqında bütövlükdə təəssürat yaratmağa imkan verir. Burada nədən bəhs edilir.

- ☐ müəlliflərin səriştəliyi
- ☒ ardıcılıq və səlislik
- ☐ məhdudluq
- ☐ bütövlük
- ☐ obyektivlik

252 Layihədə göstərməlidir ki, həllinə yönəldilən layihə ideyası, problem heç də təsadüfi deyil, situasiyanın dərk edilməsi üzrə müəllif işinin nəticəsi kimi meydana çıxmışdır. Burada nədən bəhs edilir.

- ☐ müəlliflərin səriştəliyi
- ☒ obyektivlik
- ☐ məhdudluq
- ☐ bütövlük
- ☐ ardıcılıq və səlislik

253 Layihədə aydın olmalıdır ki, müəlliflərin digər layihələrlə və analoji problemlərin həllinə yanaşmalarla tanışdırlar və öz yanaşmalarını əsaslı olaraq seçirlər. Burada nədən bəhs edilir.

- ☐ müəlliflərin səriştəliyi
- ☒ obyektivlik
- ☐ məhdudluq
- ☐ bütövlük
- ☐ ardıcılıq və səlislik

254 Layihənin büdcəsi qiymətlərin əslində mövcud səviyyəsi əsasında tərtib edilir. Burada nədən bəhs edilir

- ☐ müəlliflərin səriştəliyi
- ☒ obyektivlik

- ☐ məhdudluq
- ☐ bütövlük
- ☐ ardıcılıq və səlislik

255 Layihənin tərtibi zamanı avadanlığın alınmasına çəkilən xərcləri əsaslandırmaq lazımdır. Burada nədən bəhs edilir.

- ☐ müəlliflərin səriştəliyi
- ☒ obyektivlik
- ☐ məhdudluq
- ☐ bütövlük
- ☐ ardıcılıq və səlislik

256 Layihədə problemin qoyuluşu zamanı mümkün qədər sosioloji, ya başqa tədqiqatlar, hazırkı sahə nümayəndələrinin mülahizələri və s. təqdim edilməlidir. Burada nədən bəhs edilir.

- ☐ müəlliflərin səriştəliyi
- ☒ obyektivlik
- ☐ məhdudluq
- ☐ bütövlük
- ☐ ardıcılıq və səlislik

257 Layihədə məqsəd, vəzifə və metodlar aydın göstərilməlidir. Burada nədən bəhs edilir.

- ☐ obyektivlik
- ☒ müəlliflərin səriştəliyi
- ☐ məhdudluq
- ☐ bütövlük
- ☐ ardıcılıq və səlislik

258 Layihədə konkret vəzifələrin yerinə yetirilməsi metodları əsaslandırılmalıdır. Burada nədən bəhs edilir.

- ☐ obyektivlik
- ☒ müəlliflərin səriştəliyi
- ☐ məhdudluq
- ☐ bütövlük
- ☐ ardıcılıq və səlislik

259 Layihədə aşağıdakı suala cavab tapılmalıdır: «zəmanət varmı ki, layihənin maliyyələşdirilməsi davam etdirilməyəcək?» Burada nədən bəhs edilir.

- ☐ təşkilatın bütövlükdə inkişafı
- ☒ davamlılıq
- ☐ məhdudluq
- ☐ bütövlük
- ☐ obyektivlik

260 Layihədə aşağıdakı suala cavab tapılmalıdır: «Zəmanət varmı ki, layihənin gələcək maliyyələşdirilməsi üçün vəsait digər mənbələrdən axtarılacaq?» Burada nədən bəhs edilir.

- ☐ təşkilatın bütövlükdə inkişafı
- ☒ davamlılıq
- ☐ məhdudluq
- ☐ bütövlük

☐ obyektivlik

261 Layihədə gələcək maliyyələşdirməni təmin etmək üçün konkret tədbirlər və hərəkət planı olmalıdır. Burada nədən bəhs edilir.

- ☐ təşkilatın bütövlükdə inkişafı
- ☒ davamlılıq
- ☐ məhdudluq
- ☐ bütövlük
- ☐ obyektivlik

262 Layihənin hərəkət planına əlavə iqtisadi əsaslandırma, niyyətlər haqqında protokollar yaxud layihənin gələcək maliyyələşdirmə haqqında digər subyektlərlə bağlanan müqavilələr olmalıdır. Burada nədən bəhs edilir.

- ☐ təşkilatın bütövlükdə inkişafı
- ☒ davamlılıq
- ☐ məhdudluq
- ☐ bütövlük
- ☐ obyektivlik

263 Təşkilatın fəaliyyətinin digər istiqamətlərini həyata keçirmək qabiliyyəti hazırkı konkret layihənin maliyyələşdirilməsini gücləndirməlidir. Burada nədən bəhs edilir.

- ☐ davamlılıq
- ☒ təşkilatın bütövlükdə
- ☐ məhdudluq
- ☐ bütövlük
- ☐ obyektivlik

264 Layihə menecmentində layihənin daxili ekspertizasiyası üçün neçə sual qoyulmuşdur?

- ☐ 11.0
- ☒ 9
- ☐ 7
- ☐ 8.0
- ☐ 10.0

265 Layihənin daxili ekspertizası üçün qoyulmuş suallara xas olmayan variantı seçin.

- ☐ təşkilatın layihəyə tövhəsi nə qədərdir?
- ☒ Layihənin əldə olunan nəticələri onun gəlirlərilə proporsionaldır mı
- ☐ Layihənin gedişində konkret hansı problemlər həll olunur
- ☐ Həll edilən problem bu günkü ehtiyacı ödəyirmi
- ☐ Layihəni yaratmış təşkilat onu idarə edə biləcəkmi

266 – onun «takmış kağızıdır»? cümləni tamamlayın.

- ☐ effektivlik meyar
- ☒ sosial layihənin effektivliyi
- ☐ effektivlik
- ☐ layihənin effektivliyi
- ☐ iqtisadi effektivlik

267 221) Təşkilatın ... xidmətlər bazarına istiqamətlənən bütün yeddi əsas tərkib hissəsini diqqətlə

oxuyun və layihəyə münasibətdə hər bir mövqe üzrə özünü konkret cavab verin. Əgər cavablar bütün yeddi xarakteristika üzrə cədvəlin sağ cərgəsinə uyğundursa, deməli, siz cəsarətlə layihəni müsabiqəyə göndərə bilərsiniz.

- ☐ effektivlik meyanı
- ☒ sosial effektivlik
- ☐ effektivlilik
- ☐ layihənin effektivliyi
- ☐ iqtisadi effektivlik

268 Layihənin mətninə qayıtmaq və bazara istiqamətlənən ... bütün əsas xarakteristikalarının mövcudluğu üçün əlavə işləyib tamamlamaq lazımdır. Cümləni tamamlayın.

- ☐ effektivlik meyanı
- ☒ sosial effektivlik
- ☐ effektivlilik
- ☐ layihənin effektivliyi
- ☐ iqtisadi effektivlik

269 Layihədə əgər fikirləşirsiniz ki, cədvəlin sağ cərgəsindəki məlumatlara uyğun olub-olmaması üçün ... işləyib hazırlamısınız və sakitcə yatıb gözləyə bilərsiniz ki, nə vaxtsa müsabiqədə qələbə qazanmağınız haqda sizə xəbər verəcəklər, böyük səhvə yol verərsiniz. Bu yalnız layihənin davamlılığının yoxlanmasının başlanğıcıdır. Cümləni tamamlayın.

- ☐ effektivlik meyanı
- ☒ sosial effektivlik
- ☐ effektivlilik
- ☐ layihənin effektivliyi
- ☐ iqtisadi effektivlik

270 – ictimai istehsalın səmərəliliyini göstərən insan fəaliyyətinin başlıca xarakteristikalarından biridir. Cümləni tamamlayın.

- ☐ effektivlik meyanı
- ☒ effektivlilik
- ☐ sosial effektivlik
- ☐ layihənin effektivliyi
- ☐ iqtisadi effektivlik

271 Hazırkı məhdud ehtiyatlar mövcudluğunda cəmiyyətin bütün üzvlərinin tələbatları tam ödənilirsə, milli iqtisadiyyat ... sayılır. Cümləni tamamlayın.

- ☐ effektivlik meyanı
- ☒ effektivlilik
- ☐ sosial effektivlik
- ☐ layihənin effektivliyi
- ☐ iqtisadi effektivlik

272 Məqsəd və nəticə nisbəti məhz işin ... haqqında təsəvvür yaradır. Cümləni tamamlayın.

- ☐ effektivlik meyanı
- ☒ effektivlilik
- ☐ sosial effektivlik
- ☐ layihənin effektivliyi
- ☐ iqtisadi effektivlik

273 Latin çözümdən tərcümədə – icra, hərəkət anlamındadır. Burada nədən bəhs edilir.

- ☐ effektivlik meyanı
- ☒ effektivlilik
- ☐ sosial effektivlik
- ☐ layihənin effektivliyi
- ☐ iqtisadi effektivlik

274 – hərəkət nəticəsidir. Cümləni tamamlayın.

- ☐ effektivlik meyanı
- ☒ effektivlilik
- ☐ sosial effektivlik
- ☐ layihənin effektivliyi
- ☐ iqtisadi effektivlik

275 – vasitə, priyom və s. deməkdir. Cümləni tamamlayın.

- ☐ effektivlik meyanı
- ☒ effektivlilik
- ☐ sosial effektivlik
- ☐ layihənin effektivliyi
- ☐ iqtisadi effektivlik

276 – məqsədin həyata keçirilməsi kimi ifadə olunur. Cümləni tamamlayın.

- ☐ effektivlik meyanı
- ☒ effektivlilik
- ☐ sosial effektivlik
- ☐ layihənin effektivliyi
- ☐ iqtisadi effektivlik

277 ?=H/m=nəticə/məqsəd. Burada nədən bəhs edilir?

- ☐ effektivlik meyanı
- ☒ effektivlilik
- ☐ sosial effektivlik
- ☐ layihənin effektivliyi
- ☐ iqtisadi effektivlik

278 Bazar iqtisadiyyatın ... elə bir haldır ki, bu zaman cəmiyyətin digər üzvlərinin vəziyyətini pisləşdirmədən heç olmasa bir nəfərin tələbatlarının ödəmə dərəcəsini artırmaq mümkün deyildir. Cümləni tamamlayın.

- ☐ effektivlik meyanı
- ☒ effektivlilik
- ☐ sosial effektivlik
- ☐ layihənin effektivliyi
- ☐ iqtisadi effektivlik

279 Təşkilatın ... onların məqsədli qrupların ehtiyac və tələbatlarına pozitiv cəhətdən reaksiya vermək qabiliyyətində ifadə olunur. Cümləni tamamlayın.

- ☐ effektivlik meyanı
- ☒ effektivlilik

- ☐ sosial effektivlik
- ☐ layihənin effektivliyi
- ☐ iqtisadi effektivlik

280 – ehtiyatların optimal sərf edilməsi zamanı əhəlinin tələbatlarının ödənilməsi üzrə məqsədin maksimal dərəcədə mümkün nail olması kimi ifadə etmək olar. Cümləni tamamlayın.

- ☐ effektivlik meyarı
- ☒ effektivlik
- ☐ sosial effektivlik
- ☐ layihənin effektivliyi
- ☐ iqtisadi effektivlik

281 Sosial sahədə təşkilatın əsas məqsədi – onların məqsədli qruplarının sosial tələbatlarının öyrənilməsidir. Burada nədən bəhs edilir.

- ☐ effektivlik meyarı
- ☒ effektivlik
- ☐ sosial effektivlik
- ☐ layihənin effektivliyi
- ☐ iqtisadi effektivlik

282 Tələbatlar öyrənilib qiymətləndirildikdən sonra, onların ödənilmə imkanları və metodları üzrə çıxarıldıqdan sonra sosial sahədə büdcə təşkilatlarının rəhbərləri qarşısında məqsəd yaranır. Burada nədən bəhs edilir.

- ☐ effektivlik meyarı
- ☒ effektivlik
- ☐ sosial effektivlik
- ☐ layihənin effektivliyi
- ☐ iqtisadi effektivlik

283 Layihədə tələbatların ödənilməsi üçün yerli birliyin bütün ehtiyatlarının toplanması və insanların yaradıcılıq qabiliyyətlərinin aşkar edilməsi üçün şərait yaradılmalıdır. Burada nədən bəhs edilir.

- ☐ effektivlik meyarı
- ☒ effektivlik
- ☐ sosial effektivlik
- ☐ layihənin effektivliyi
- ☐ iqtisadi effektivlik

284 Layihədə savadlılığın hüquqi və digər növlərinin yüksəldilməsi, məlumatlılığın yaxşılaşdırılması yolu ilə mümkündür. Burada nədən bəhs edilir.

- ☐ effektivlik meyarı
- ☒ effektivlik
- ☐ sosial effektivlik
- ☐ layihənin effektivliyi
- ☐ iqtisadi effektivlik

285 Layihədə öz problemlərinin müstəqil yaşaması üçün özünü realizə, özünü uyğunlaşdırma texnologiyaları mənimsənilməlidir. Burada nədən bəhs edilir.

- ☐ effektivlik meyarı
- ☒ effektivlik

- ☐ sosial effektivlik
- ☐ layihənin effektivliyi
- ☐ iqtisadi effektivlik

286 – hər şeydən əvvəl idarə effektivliyi başa düşülür. Cümləni tamamlayın.

- ☐ effektivlik meyarı
- ☒ layihənin effektivliyi
- ☐ sosial effektivlik
- ☐ effektivlik
- ☐ iqtisadi effektivlik

287 – məqsədlərə səmərəli, qəti edici nail olunmaçı başa düşülür. Cümləni tamamlayın.

- ☐ effektivlik meyarı
- ☒ layihənin effektivliyi
- ☐ sosial effektivlik
- ☐ effektivlik
- ☐ iqtisadi effektivlik

288 Layihənin effektivliyi neçə yerə bölünür?

- ☐ 6.0
- ☒ 2
- ☐ 3
- ☐ 4.0
- ☐ 5.0

289 – insani, maddi, maliyyə və digər ehtiyatların cəlb edilməsi başa düşülür. Cümləni tamamlayın.

- ☐ sosial effektivlik
- ☒ daxili effektivlik
- ☐ layihənin effektivliyi
- ☐ xarici effektivlik
- ☐ nəticələrin effektivliyi

290 – insani, maddi, maliyyə və s. ehtiyatların istifadəsi başa düşülür. Cümləni tamamlayın.

- ☐ iqtisadi effektivlik
- ☒ daxili effektivlik
- ☐ xarici effektivlik
- ☐ nəticələrin effektivliyi
- ☐ sosial effektivlik

291 – təşkilat tərəfindən layihənin məqsədinə nail olması başa düşülür. Cümləni tamamlayın.

- ☐ effektivlik meyarı
- ☒ xarici effektivlik
- ☐ nəticələrin effektivliyi
- ☐ sosial effektivlik
- ☐ effektivlik

292 – təşkilatda planlaşdırılan son nəticələri xarakterizə edir. Cümləni tamamlayın.

- ☒ xarici effektivlik
- ☐ nəticələrin effektivliyi

- ☐ sosial effektivlik
- ☐ iqtisadi effektivlik
- ☐ effektivlik meyanı

293 – sosial sahə təşkilatlarının praktik fəaliyyətində böyük əhəmiyyət kəsb etməsilə xarakterizə olunur. Cümləni tamamlayın.

- ☐ effektivlik meyanı
- ☒ nəticələrin effektivliyi
- ☐ xarici effektivlik
- ☐ sosial effektivlik
- ☐ iqtisadi effektivlik

294 – maddi, maliyyə, digər vasitələrin və təşkilatların səylərinin optimal sərfi sətılə xarakterizə olunur. Cümləni tamamlayın.

- ☐ effektivlik meyanı
- ☒ nəticələrin effektivliyi
- ☐ xarici effektivlik
- ☐ sosial effektivlik
- ☐ iqtisadi effektivlik

295 – sosial əhəmiyyətli məqsədlərə nail olmasının keyfiyyətə müəyyən dərəcəsini başa düşürük. Cümləni tamamlayın.

- ☐ effektivlik meyanı
- ☒ sosial effektivlik
- ☐ xarici effektivlik
- ☐ nəticələrin effektivliyi
- ☐ iqtisadi effektivlik

296 – layihədə əhalinin, könüllülərin və məqsədli qrup nümayəndələrinin planlaşdırılan və real iştirakı arasındakı nisbəti müəyyənləşdirir. Cümləni tamamlayın.

- ☐ effektivlik meyanı
- ☒ sosial effektivlik
- ☐ xarici effektivlik
- ☐ nəticələrin effektivliyi
- ☐ iqtisadi effektivlik

297 – xüsusi və cəlb edilən ehtiyatların planlaşdırılmasıdır. Cümləni tamamlayın.

- ☐ effektivlik meyanı
- ☒ iqtisadi effektivlik
- ☐ xarici effektivlik
- ☐ nəticələrin effektivliyi
- ☐ sosial effektivlik

298 – xüsusi və cəlb edilən ehtiyatların real nisbəti kimi başa düşülür. Cümləni tamamlayın.

- ☐ effektivlik meyanı
- ☒ iqtisadi effektivlik
- ☐ xarici effektivlik
- ☐ nəticələrin effektivliyi
- ☐ sosial effektivlik

299 Sosial sahənin təşkilat və müəssisələri layihəyə görə maddi, maliyyə və başqa ehtiyatları cəlb edə bilirlər, əgər o, dəqiq müəyyənləşdirilmiş və sosial əhəmiyyətli nəticələrin əldə edilməsinə yönəldilməlidir. Burada nədən bəhs edilir.

- ☐ effektivlik meyarı
- ☒ iqtisadi effektivlik
- ☐ xarici effektivlik
- ☐ nəticələrin effektivliyi
- ☐ sosial effektivlik

300 Sosial layihənin gözlənilən nəticələri nə qədər konkret və real olsa, bir o qədər təşkilatın müxtəlif mənbələrdən maliyyə dəstəyini, xüsusilə sosial sifariş əldə etməyə şansı çox olar. Burada nədən bəhs edilir.

- ☐ effektivlik meyarı
- ☒ iqtisadi effektivlik
- ☐ xarici effektivlik
- ☐ nəticələrin effektivliyi
- ☐ sosial effektivlik

301 Layihənin nəticələrinin sadalanması ... ilə mütləq tamamlanmalıdır. Cümləni tamamlayın.

- ☐ iqtisadi effektivlik
- ☒ effektivlik meyarı
- ☐ xarici effektivlik
- ☐ nəticələrin effektivliyi
- ☐ sosial effektivlik

302 – müəyyən anda bu və ya digər prosesin fərqləndirici əlaməti başa düşülür. Cümləni tamamlayın.

- ☐ iqtisadi effektivlik
- ☒ effektivlik meyarı
- ☐ xarici effektivlik
- ☐ nəticələrin effektivliyi
- ☐ sosial effektivlik

303 – hadisənin vəziyyətini obyektiv surətdə əks etdirən əlaməti başa düşürük. Cümləni tamamlayın.

- ☐ iqtisadi effektivlik
- ☒ effektivlik meyarı
- ☐ xarici effektivlik
- ☐ nəticələrin effektivliyi
- ☐ sosial effektivlik

304 – obyektiv olmalıdır. Cümləni tamamlayın.

- ☐ iqtisadi effektivlik
- ☒ effektivlik meyarı
- ☐ xarici effektivlik
- ☐ nəticələrin effektivliyi
- ☐ sosial effektivlik

305 – layihədə onlar ikinci dərəcəli və təsadüfi əlamətlər deyil, əhəmiyyətli və təkrar olunan əlamətləri əks etdirməlidir. Burada nədən bəhs edilir.

- ☐ iqtisadi effektivlik
- ☒ effektivlik meyarı
- ☐ xarici effektivlik
- ☐ nəticələrin effektivliyi
- ☐ sosial effektivlik

306 Onlar layihədə fəaliyyət nəticələrinin ölçüsü olar, sosial layihə haqda keyfiyyət-kəmiyyət informasiyasını özündə saxlaya bilər. Burada nədən bəhs edilir.

- ☐ iqtisadi effektivlik
- ☒ effektivlik meyarı
- ☐ xarici effektivlik
- ☐ nəticələrin effektivliyi
- ☐ sosial effektivlik

307 – layihənin gedişində təşkilatları konkret nəticələrə nail olanlarına yönəldilən oriyentirlər sistemidir. Cümləni tamamlayın.

- ☐ iqtisadi effektivlik
- ☒ effektivlik meyarı
- ☐ xarici effektivlik
- ☐ nəticələrin effektivliyi
- ☐ sosial effektivlik

308 – layihənin gedişində təşkilatları əhəmiyyətli nəticələrə nail olmalarına yönəldən oriyentirlər sistemidir. Cümləni tamamlayın.

- ☐ iqtisadi effektivlik
- ☒ effektivlik meyarı
- ☐ xarici effektivlik
- ☐ nəticələrin effektivliyi
- ☐ sosial effektivlik

309 Layihədə onları təşkilatların fəaliyyət standartları kimi qiymətləndirmək olar. Burada nədən bəhs edilir.

- ☐ iqtisadi effektivlik
- ☒ effektivlik meyarı
- ☐ xarici effektivlik
- ☐ nəticələrin effektivliyi
- ☐ sosial effektivlik

310 – sosial layihələrin effektivliyinin keyfiyyət göstəricilərindən ibarətdir. Cümləni tamamlayın.

- ☐ iqtisadi effektivlik
- ☒ effektivlik meyarı
- ☐ xarici effektivlik
- ☐ nəticələrin effektivliyi
- ☐ sosial effektivlik

311 – sosial layihələrin effektivliyinin kəmiyyət göstəricilərindən ibarətdir. Cümləni tamamlayın.

- ☐ iqtisadi effektivlik
- ☒ effektivlik meyarı
- ☐ xarici effektivlik

- ☐ nəticələrin effektivliyi
- ☐ sosial effektivlik

312 – layihədə onlar kompleks xarakter daşılmalıdır. Cümləni tamamlayın.

- ☐ iqtisadi effektivlik
- ☒ effektivlik meyarı
- ☐ xarici effektivlik
- ☐ nəticələrin effektivliyi
- ☐ sosial effektivlik

313 – layihədə onların məzmunu açmalı və sosial layihə məqsədlərinə nail olma səviyyəsi haqda şahidlik etməlidir. Cümləni tamamlayın.

- ☐ iqtisadi effektivlik
- ☒ effektivlik meyarı
- ☐ xarici effektivlik
- ☐ nəticələrin effektivliyi
- ☐ sosial effektivlik

314 – onlar sahədə büdcə təşkilatlarının effektiv fəaliyyətini əks etdirən göstəricilər sistemidir. Cümləni tamamlayın.

- ☐ iqtisadi effektivlik
- ☒ effektivlik meyarı
- ☐ xarici effektivlik
- ☐ nəticələrin effektivliyi
- ☐ sosial effektivlik

315 – onların məqsədli qruplarının vəziyyətini əks etdirən göstəricilər sistemidir. Cümləni tamamlayın.

- ☐ iqtisadi effektivlik
- ☒ effektivlik meyarı
- ☐ xarici effektivlik
- ☐ nəticələrin effektivliyi
- ☐ sosial effektivlik

316 Sosial layihələrin effektivliyi neçə meyarla müəyyənləşir.

- ☐ 6.0
- ☒ 2
- ☐ 3
- ☐ 4.0
- ☐ 5.0

317 – onun effektivliyinin bütövlükdə qiymətləndirilməsinə xidmət edir. Cümləni tamamlayın.

- ☐ effektivlik meyarı
- ☒ ümumi effektivlik
- ☐ xarici effektivlik
- ☐ nəticələrin effektivliyi
- ☐ spesifik meyarlar

318 – layihə çərçivəsində konkret xidmətlərə xidmət edir. Cümləni tamamlayın.

- ☐ effektivlik meyanı
- ☒ spesifik meyarlar
- ☐ xarici effektivlik
- ☐ nəticələrin effektivliyi
- ☐ ümumi effektivlik

319 – layihədə işin ayrı-ayrı növlərin qiymətləndirilməsinə xidmət edir. Cümləni tamamlayın.

- ☐ effektivlik meyanı
- ☒ spesifik meyarlar
- ☐ xarici effektivlik
- ☐ nəticələrin effektivliyi
- ☐ ümumi effektivlik

320 – layihədə metodların qiymətləndirilməsinə xidmət edir. Cümləni tamamlayın.

- ☐ effektivlik meyanı
- ☒ spesifik meyarlar
- ☐ xarici effektivlik
- ☐ nəticələrin effektivliyi
- ☐ ümumi effektivlik

321 – sosial layihənin məqsədilə şərtlənir. Cümləni tamamlayın.

- ☐ effektivlik meyanı
- ☒ spesifik meyarlar
- ☐ xarici effektivlik
- ☐ nəticələrin effektivliyi
- ☐ ümumi effektivlik

322 – sosial layihənin vəzifələrilə şərtlənir. Cümləni tamamlayın.

- ☐ spesifik meyarlar
- ☒ effektivlik meyanı
- ☐ xarici effektivlik
- ☐ nəticələrin effektivliyi
- ☐ ümumi effektivlik

323 – sosial layihələrin həyata keçirilməsi dərəcəsilə şərtlənir. Cümləni tamamlayın.

- ☐ spesifik meyarlar
- ☒ effektivlik meyanı
- ☐ xarici effektivlik
- ☐ nəticələrin effektivliyi
- ☐ ümumi effektivlik

324 Rayonda hüquq qaydasına riayət etmə ... planlaşdırılan və polisə kömək dəstəsinin fəaliyyətini təmin edən cəlb edilən maliyyə və insan ehtiyatları arasında nisbət ola bilər. Burada nədən bəhs edilir.

- ☐ spesifik meyarlar
- ☒ effektivlik meyanı
- ☐ xarici effektivlik
- ☐ nəticələrin effektivliyi
- ☐ ümumi effektivlik

325 – kimi eləcə də rayon əhalisinin tələbatlarının öyrənilməsi və layihə çərçivəsində vəsaitin cəlb edilməsi üzrə işin nəticələrini istifadə etmək olar. Cümləni tamamlayın.

- ☐ spesifik meyarlar
- ☒ effektivlik meyarı
- ☐ xarici effektivlik
- ☐ nəticələrin effektivliyi
- ☐ ümumi effektivlik

326 – rayon əhalisi üçün prioritet problemlərinin aşkar edilməsi metodunun istifadə edilməsinin praktik yekunlarıdır. Cümləni tamamlayın.

- ☐ spesifik meyarlar
- ☒ effektivlik meyarı
- ☐ xarici effektivlik
- ☐ nəticələrin effektivliyi
- ☐ ümumi effektivlik

327 Layihə menecmentində təşkilati problemlərin sayı nə qədər müəyyənləşmişdir?

- ☐ 10.0
- ☒ 8
- ☐ 6
- ☐ 7.0
- ☐ 9.0

328 Strateji planlaşdırma yalnız məhdud sayda təşkilatlar tərəfindən aparılır. Burada hansı problemdən bəhs edilir.

- ☐ konkurs iştirakçıları öz məqsədli qruplarını tanıyırlar, lakin bir çoxları onların ehtiyac və maraqlarını müəyyənləşdirməkdə çətinlik çəkirlər.
- ☒ belə təşkilatlar öz missiyaları haqqında yalnız ümumi təsəvvürə malikdirlər və cəmiyyətdə öz mövqelərini müəyyənləşdirməkdə çətinlik çəkirlər
- ☐ təşkilatların liderlərinin və s. iştirakçıların çoxu könüllülük əsasında işləyirlər
- ☐ məqsədli qruplara sosial əhəmiyyətli köməyin göstərilməsində dövlətin funksiyasını təkrarlamaq
- ☐ QKT-lərin obyektlərin əksərən olmaması

329 Qərar qəbul olunması, ştatların, könüllülərin yığılması üzrə iş və s. üzrə xüsusi təşkil olunmuş proseduralar yoxdur. Burada hansı problemdən bəhs edilir.

- ☐ konkurs iştirakçıları öz məqsədli qruplarını tanıyırlar, lakin bir çoxları onların ehtiyac və maraqlarını müəyyənləşdirməkdə çətinlik çəkirlər.
- ☒ təşkilatların liderlərinin və s. iştirakçıların çoxu könüllülük əsasında işləyirlər
- ☐ belə təşkilatlar öz missiyaları haqqında yalnız ümumi təsəvvürə malikdirlər və cəmiyyətdə öz mövqelərini müəyyənləşdirməkdə çətinlik çəkirlər
- ☐ məqsədli qruplara sosial əhəmiyyətli köməyin göstərilməsində dövlətin funksiyasını təkrarlamaq
- ☐ QKT-lərin obyektlərin əksərən olmaması

330 Bələdiyyə və təşkilatların işlərini təkrarlamaq. Burada hansı problemdən bəhs edilir.

- ☐ konkurs iştirakçıları öz məqsədli qruplarını tanıyırlar, lakin bir çoxları onların ehtiyac və maraqlarını müəyyənləşdirməkdə çətinlik çəkirlər.
- ☒ məqsədli qruplara sosial əhəmiyyətli köməyin göstərilməsində dövlətin funksiyasını təkrarlamaq
- ☐ belə təşkilatlar öz missiyaları haqqında yalnız ümumi təsəvvürə malikdirlər və cəmiyyətdə öz mövqelərini müəyyənləşdirməkdə çətinlik çəkirlər
- ☐ təşkilatların liderlərinin və s. iştirakçıların çoxu könüllülük əsasında işləyirlər
- ☐ QKT-lərin obyektlərin əksərən olmaması

331 Praktiki olaraq QKT-in 90% iş üçün və sifarişçilərin qəbulu üçün otağa malik deyillər. Burada hansı problemdən bəhs edilir.

- ☐ konkurs iştirakçıları öz məqsədli qruplarını tanıyırlar, lakin bir çoxları onların ehtiyac və maraqlarını müəyyənləşdirməkdə çətinlik çəkirlər.
- ☒ QKT-lərin obyektlərin əksərən olmaması
- ☐ belə təşkilatlar öz missiyaları haqqında yalnız ümumi təsəvvürə malikdirlər və cəmiyyətdə öz mövqelərini müəyyənləşdirməkdə çətinlik çəkirlər
- ☐ təşkilatların liderlərinin və s. iştirakçıların çoxu könüllülük əsasında işləyirlər
- ☐ məqsədli qruplara sosial əhəmiyyətli köməyin göstərilməsində dövlətin funksiyasını təkrarlamaq

332 Təşkilatlar çox vaxt onların alıcılara və istehlakçılara təqdim etmək istədikləri məhsulun formalaşmasında öz təsəvvürlərinə və maraqlarına əsaslanırlar. Burada hansı problemdən bəhs edilir.

- ☐ QKT-lərin obyektlərin əksərən olmaması
- ☒ konkurs iştirakçıları öz məqsədli qruplarını tanıyırlar, lakin bir çoxları onların ehtiyac və maraqlarını müəyyənləşdirməkdə çətinlik çəkirlər.
- ☐ belə təşkilatlar öz missiyaları haqqında yalnız ümumi təsəvvürə malikdirlər və cəmiyyətdə öz mövqelərini müəyyənləşdirməkdə çətinlik çəkirlər
- ☐ təşkilatların liderlərinin və s. iştirakçıların çoxu könüllülük əsasında işləyirlər
- ☐ məqsədli qruplara sosial əhəmiyyətli köməyin göstərilməsində dövlətin funksiyasını təkrarlamaq

333 Layihələndirmənin əsas formasını iş planının tərtib olunması təşkil edir. Burada hansı problemdən bəhs edilir.

- ☐ təşkilatların çoxunda ixtisaslı kadrlara ehtiyac var
- ☒ QKT-lərin obyektlərinin əsasən olmaması;
- ☐ təşkilatların liderlərinin və s. iştirakçıların çoxu könüllülük əsasında işləyirlər;
- ☐ QKT çoxu, yazılı şəkildə qeyd olunmuş proqram və layihələrə malik deyil;
- ☐ təşkilatların maliyyələşdirilməsi əsasən müvəqqəti və etibarsızdır

334 Layihə və proqramların reallaşdırılmasının səmərəliliyini aşağı salır. Burada hansı problemdən bəhs edilir.

- ☐ təşkilatların çoxunda ixtisaslı kadrlara ehtiyac var
- ☒ QKT-lərin obyektlərinin əsasən olmaması
- ☐ təşkilatların liderlərinin və s. iştirakçıların çoxu könüllülük əsasında işləyirlər
- ☐ QKT çoxu, yazılı şəkildə qeyd olunmuş proqram və layihələrə malik deyil
- ☐ təşkilatların maliyyələşdirilməsi əsasən müvəqqəti və etibarsızdır

335 Layihənin monitorinqin aparılmasında çətinliklər vardır. Burada hansı problemdən bəhs edilir.

- ☐ təşkilatların liderlərinin və s. iştirakçıların çoxunda ixtisaslı kadrlara ehtiyac var.
- ☒ QKT çoxu, yazılı şəkildə qeyd olunmuş proqram və layihələrə malik deyil
- ☐ təşkilatların liderlərinin və s. iştirakçıların çoxu könüllülük əsasında işləyirlər
- ☐ QKT-lərin obyektlərinin əsasən olmaması
- ☐ təşkilatların maliyyələşdirilməsi əsasən müvəqqəti və etibarsızdır

336 Layihədə düzəlişlər edilməsində çətinliklər yaradır. Burada hansı problemdən bəhs edilir.

- ☐ təşkilatların liderlərinin və s. iştirakçıların çoxunda ixtisaslı kadrlara ehtiyac var
- ☒ QKT çoxu, yazılı şəkildə qeyd olunmuş proqram və layihələrə malik deyil
- ☐ təşkilatların liderlərinin və s. iştirakçıların çoxu könüllülük əsasında işləyirlər
- ☐ QKT-lərin obyektlərinin əsasən olmaması
- ☐ təşkilatların maliyyələşdirilməsi əsasən müvəqqəti və etibarsızdır

337 Layihədə qiymətləndirmə sisteminin qurulmasında çətinliklərə gətirib çıxarır. Burada hansı problemdən bəhs edilir.

- ☐ təşkilatların liderlərinin və s. iştirakçıların çoxunda ixtisaslı kadrlara ehtiyac var
- ☒ QKT çoxu, yazılı şəkildə qeyd olunmuş proqram və layihələrə malik deyil
- ☐ təşkilatların liderlərinin və s. iştirakçıların çoxu könüllük əsasında işləyirlər
- ☐ QKT-lərin obyektlərinin əsasən olmaması
- ☐ təşkilatların maliyyələşdirilməsi əsasən müvəqqəti və etibarsızdır

338 Layihələrin fəaliyyətlərinin saxlanılması ətraf mühitdə baş verən vəziyyətin konyukturasından asılıdır. Burada hansı problemdən bəhs edilir.

- ☐ təşkilatların liderlərinin və s. iştirakçıların çoxunda ixtisaslı kadrlara ehtiyac var
- ☒ təşkilatların maliyyələşdirilməsi əsasən müvəqqəti və etibarsızdır
- ☐ təşkilatların liderlərinin və s. iştirakçıların çoxu könüllük əsasında işləyirlər
- ☐ QKT-lərin obyektlərinin əsasən olmaması
- ☐ QKT çoxu, yazılı şəkildə qeyd olunmuş proqram və layihələrə malik deyil

339 Layihədə işlənmiş siyasətin olmaması. Burada hansı problemdən bəhs edilir.

- ☐ təşkilatların liderlərinin və s. iştirakçıların çoxunda ixtisaslı kadrlara ehtiyac var
- ☒ təşkilatların maliyyələşdirilməsi əsasən müvəqqəti və etibarsızdır
- ☐ təşkilatların liderlərinin və s. iştirakçıların çoxu könüllük əsasında işləyirlər
- ☐ QKT-lərin obyektlərinin əsasən olmaması
- ☐ QKT çoxu, yazılı şəkildə qeyd olunmuş proqram və layihələrə malik deyil

340 Layihədə vəsaitlərin cəlb olunmaması. Burada hansı problemdən bəhs edilir.

- ☐ təşkilatların liderlərinin və s. iştirakçıların çoxunda ixtisaslı kadrlara ehtiyac var
- ☒ təşkilatların maliyyələşdirilməsi əsasən müvəqqəti və etibarsızdır
- ☐ təşkilatların liderlərinin və s. iştirakçıların çoxu könüllük əsasında işləyirlər
- ☐ QKT-lərin obyektlərinin əsasən olmaması
- ☐ QKT çoxu, yazılı şəkildə qeyd olunmuş proqram və layihələrə malik deyil

341 Uçotun olmaması. Bu hansı problemdən bəhs edilir.

- ☐ təşkilatların liderlərinin və s. iştirakçıların çoxunda ixtisaslı kadrlara ehtiyac var
- ☒ təşkilatların maliyyələşdirilməsi əsasən müvəqqəti və etibarsızdır
- ☐ təşkilatların liderlərinin və s. iştirakçıların çoxu könüllük əsasında işləyirlər
- ☐) QKT-lərin obyektlərinin əsasən olmaması
- ☐ QKT çoxu, yazılı şəkildə qeyd olunmuş proqram və layihələrə malik deyil

342 Səmərəli istifadə olunması sahəsində daimi fəaliyyətin olmaması. Burada hansı problemdən bəhs edilir.

- ☐ təşkilatların liderlərinin və s. iştirakçıların çoxunda ixtisaslı kadrlara ehtiyac var
- ☒ təşkilatların maliyyələşdirilməsi əsasən müvəqqəti və etibarsızdır
- ☐ təşkilatların liderlərinin və s. iştirakçıların çoxu könüllük əsasında işləyirlər
- ☐ QKT-lərin obyektlərinin əsasən olmaması
- ☐ QKT çoxu, yazılı şəkildə qeyd olunmuş proqram və layihələrə malik deyil

343 Layihədə dəqiq qurulmuş fəaliyyət yoxdur. Burada hansı problemdən bəhs edilir.

- ☐ təşkilatların liderlərinin və s. iştirakçıların çoxunda ixtisaslı kadrlara ehtiyac var
- ☒ təşkilatların maliyyələşdirilməsi əsasən müvəqqəti və etibarsızdır

- ☐ təşkilatların liderlərinin və s. iştirakçıların çoxu könüllük əsasında işləyirlər
- ☐ QKT-lərin obyektlərinin əsasən olmaması
- ☐ QKT çoxu, yazılı şəkildə qeyd olunmuş proqram və layihələrə malik deyil

344 Layihədə menecerlərə ehtiyac vardır. Burada hansı problemdən bəhs edilir

- ☐ təşkilatların maliyyələşdirilməsi əsasən müvəqqəti və etibarsızdır
- ☒ təşkilatların liderlərinin və s. iştirakçıların çoxunda ixtisaslı kadrlara ehtiyac var
- ☐ təşkilatların liderlərinin və s. iştirakçıların çoxu könüllük əsasında işləyirlər
- ☐ QKT-lərin obyektlərinin əsasən olmaması
- ☐ QKT çoxu, yazılı şəkildə qeyd olunmuş proqram və layihələrə malik deyil

345 Layihədə vəsaitlərin cəlb edilməsi üzrə mütəxəssislərə ehtiyac vardır. Burada hansı problemdən bəhs edilir.

- ☐ təşkilatların maliyyələşdirilməsi əsasən müvəqqəti və etibarsızdır
- ☒ təşkilatların liderlərinin və s. iştirakçıların çoxunda ixtisaslı kadrlara ehtiyac var
- ☐ təşkilatların liderlərinin və s. iştirakçıların çoxu könüllük əsasında işləyirlər
- ☐ QKT-lərin obyektlərinin əsasən olmaması
- ☐ QKT çoxu, yazılı şəkildə qeyd olunmuş proqram və layihələrə malik deyil

346 Layihə ictimaiyyətlə əlaqə üzrə mütəxəssislərə ehtiyac vardır. Burada hansı problemdən bəhs edilir.

- ☐ təşkilatların maliyyələşdirilməsi əsasən müvəqqəti və etibarsızdır
- ☒ təşkilatların liderlərinin və s. iştirakçıların çoxunda ixtisaslı kadrlara ehtiyac var
- ☐ təşkilatların liderlərinin və s. iştirakçıların çoxu könüllük əsasında işləyirlər
- ☐ QKT-lərin obyektlərinin əsasən olmaması
- ☐ QKT çoxu, yazılı şəkildə qeyd olunmuş proqram və layihələrə malik deyil

347 Təşkilatın problemləri onların liderləri tərəfindən aktualıq baxımından nəzərə alına və layihənin nəticəliyinin planlaşdırılmasında ... kimi seçilə bilər. Cümləni tamamlayın.

- ☐ iqtisadi effektivlik
- ☒ effektivlik meyanı
- ☐ xarici effektivlik
- ☐ nəticələrin effektivliyi
- ☐ sosial effektivlik

348 Təşkilatda layihələr üzrə iş sistemi yoxdursa, onda sosial sifarişə ərazinin yazılması və layihə üçün maliyyələşmənin alınması mümkün ... biridir. Cümləni tamamlayın.

- ☐ iqtisadi effektivlik
- ☒ effektivlik meyanı
- ☐ xarici effektivlik
- ☐ nəticələrin effektivliyi
- ☐ sosial effektivlik

349 Maliyyələşdirilmiş layihələrin sayı ... göstəricilərindən biridir. Cümləni tamamlayın.

- ☐ iqtisadi effektivlik
- ☒ effektivlik meyanı
- ☐ xarici effektivlik
- ☐ nəticələrin effektivliyi
- ☐ sosial effektivlik

350 Cəlb olunmuş vəsaitlərin miqdarı ... göstəricilərindəndir. Cümləni tamamlayın.

- ☐ iqtisadi effektivlik
- ☒ effektivlik meyarı
- ☐ xarici effektivlik
- ☐ nəticələrin effektivliyi
- ☐ sosial effektivlik

351 Dəstək verən təşkilatların sayı ... göstəricilərdəndir. Cümləni tamamlayın.

- ☐ iqtisadi effektivlik
- ☒ effektivlik meyarı
- ☐ xarici effektivlik
- ☐ nəticələrin effektivliyi
- ☐ sosial effektivlik

352 Gələcək perspektivdə bu layihənin dayanıqlığı ... bu göstəricilərdən asılıdır. Cümləni tamamlayın.

- ☐ iqtisadi effektivlik
- ☒ effektivlik meyarı
- ☐ xarici effektivlik
- ☐ nəticələrin effektivliyi
- ☐ sosial effektivlik

353 Layihədə meyarın effektivlik göstəriciləri neçə hissədən ibarətdir.

- ☐ 9.0
- ☒ 7
- ☐ 5
- ☐ 6.0
- ☐ 8.0

354 Layihədə hər bir təşkilatın ayrıca real şəraitindən çıxış edir. Burada hansı meyarın effektivlik göstəricisindən bəhs edilir.

- ☐ lobbizm sisteminin bu və ya digər sosial-siyasi qüvvələrin xeyrinə normativ aktların hazırlıq prosesi
- ☒ formalaşan daxili mühitin mövcudluğu
- ☐ qeyri-kommersiya menecment elementlərinin savadlı istifadə edilməsi yolu ilə xarici mühitə təşkilatın möhkəmləndirilməsi
- ☐ menecer, mühasib və s. daxil etməklə ixtisaslı kadrların cəlb edilməsi hesabına təşkilatın inkişafı
- ☐ partnyorların axtarış nəticələri və analoji strukturlarla qarşılıqlı əlaqə

355 Təşkilat fəaliyyətinin hazırkı istiqaməti məqsədli qrupları nəzərdə tutulur. Burada hansı meyarın effektivlik göstəricisindən bəhs edilir.

- ☐ lobbizm sisteminin bu və ya digər sosial-siyasi qüvvələrin xeyrinə normativ aktların hazırlıq prosesi.
- ☒ qeyri-kommersiya menecment elementlərinin savadlı istifadə edilməsi yoluna xarici mühitə təşkilatın möhkəmləndirilməsi
- ☐ formalaşan daxili mühitin mövcudluğu
- ☐ menecer, mühasib və s. daxil etməklə ixtisaslı kadrların cəlb edilməsi hesabına təşkilatın inkişafı
- ☐ partnyorların axtarış nəticələri və analoji strukturlarla qarşılıqlı əlaqə

356 Sifarişçilərin sistematik öyrənilməsini nəzərdə tutur. Burada hansı meyarın effektivlik göstəricisindən bəhs edilir.

- ☐ lobbizm sisteminin bu və ya digər sosial-siyasi qüvvələrin xeyrinə normativ aktların hazırlıq prosesi
- ☒ qeyri-kommersiya menecment elementlərinin savadlı istifadə edilməsi yolula xarici mühitə təşkilatın möhkəmləndirilməsi
- ☐ formalaşan daxili mühitin mövcudluğu
- ☐ menecer, mühasib və s. daxil etməklə ixtisaslı kadrların cəlb edilməsi hesabına təşkilatın inkişafı
- ☐ partnyorların axtarış nəticələri və analogi strukturlarla qarşılıqlı əlaqə

357 İctimaiyyətlə əlaqələrin qurulmasını nəzərdə tutur. Burada hansı meyarın effektivlik göstəricisindən bəhs edilir.

- ☐ lobbizm sisteminin bu və ya digər sosial-siyasi qüvvələrin xeyrinə normativ aktların hazırlıq prosesi
- ☒ qeyri-kommersiya menecment elementlərinin savadlı istifadə edilməsi yolula xarici mühitə təşkilatın möhkəmləndirilməsi
- ☐ formalaşan daxili mühitin mövcudluğu
- ☐ menecer, mühasib və s. daxil etməklə ixtisaslı kadrların cəlb edilməsi hesabına təşkilatın inkişafı
- ☐ partnyorların axtarış nəticələri və analogi strukturlarla qarşılıqlı əlaqə

358 Şaquli üzrə sosial partnyorluq sisteminin inkişafını nəzərdə tutur. Burada hansı meyarın effektivlik göstəricisindən bəhs edilir.

- ☐ lobbizm sisteminin bu və ya digər sosial-siyasi qüvvələrin xeyrinə normativ aktların hazırlıq prosesi
- ☒ qeyri-kommersiya menecment elementlərinin savadlı istifadə edilməsi yolula xarici mühitə təşkilatın möhkəmləndirilməsi
- ☐ formalaşan daxili mühitin mövcudluğu
- ☐ menecer, mühasib və s. daxil etməklə ixtisaslı kadrların cəlb edilməsi hesabına təşkilatın inkişafı
- ☐ partnyorların axtarış nəticələri və analogi strukturlarla qarşılıqlı əlaqə

359 Üfiqi üzrə sosial partnyorluq sisteminin inkişafını nəzərdə tutur. Burada hansı meyarın effektivlik göstəricisindən bəhs edilir. Burada hansı meyarın effektivlik göstəricisindən bəhs edilir.

- ☐ lobbizm sisteminin bu və ya digər sosial-siyasi qüvvələrin xeyrinə normativ aktların hazırlıq prosesi.
- ☒ qeyri-kommersiya menecment elementlərinin savadlı istifadə edilməsi yolula xarici mühitə təşkilatın möhkəmləndirilməsi
- ☐ formalaşan daxili mühitin mövcudluğu
- ☐ menecer, mühasib və s. daxil etməklə ixtisaslı kadrların cəlb edilməsi hesabına təşkilatın inkişafı
- ☐ partnyorların axtarış nəticələri və analogi strukturlarla qarşılıqlı əlaqə

360 Effektivlik göstəriciləri əmək haqqının «tarifsız» modelləri əsasında cəlb edilmiş mütəxəssislərin kəmiyyətini əks etdirən parametrlər ola bilər. Burada hansı meyarın effektivlik göstəricisindən bəhs edilir.

- ☐ lobbizm sisteminin bu və ya digər sosial-siyasi qüvvələrin xeyrinə normativ aktların hazırlıq prosesi.
- ☒ menecer, mühasib və s. daxil etməklə ixtisaslı kadrların cəlb edilməsi hesabına təşkilatın inkişafı
- ☐ formalaşan daxili mühitin mövcudluğu
- ☐ qeyri-kommersiya menecment elementlərinin savadlı istifadə edilməsi yolula xarici mühitə təşkilatın möhkəmləndirilməsi
- ☐ partnyorların axtarış nəticələri və analogi strukturlarla qarşılıqlı əlaqə

361 Effektivlik göstəriciləri əmək haqqının «tarifsız» modelləri əsasında cəlb edilmiş mütəxəssislərin keyfiyyətini əks etdirən parametrlər ola bilər. Burada hansı meyarın effektivlik göstəricisindən bəhs edilir.

- ☐ lobbizm sisteminin bu və ya digər sosial-siyasi qüvvələrin xeyrinə normativ aktların hazırlıq prosesi
- ☒ menecer, mühasib və s. daxil etməklə ixtisaslı kadrların cəlb edilməsi hesabına təşkilatın inkişafı
- ☐ formalaşan daxili mühitin mövcudluğu

- ☐ qeyri-kommersiya menecment elementlərinin savadlı istifadə edilməsi yolula xarici mühitə təşkilatın möhkəmləndirilməsi
- ☐ partnyorların axtarış nəticələri və analogi strukturlarla qarşılıqlı əlaqə

362 Layihədə onların haqq-hesabı pay haqlarını nəzərə almaqla mümkündür. Burada hansı meyarın effektivlik göstəricisindən bəhs edilir.

- ☐ lobbizm sisteminin bu və ya digər sosial-siyasi qüvvələrin xeyrinə normativ aktların hazırlıq prosesi
- ☒ menecer, mühasib və s. daxil etməklə ixtisaslı kadrların cəlb edilməsi hesabına təşkilatın inkişafı
- ☐ formalaşan daxili mühitin mövcudluğu
- ☐ qeyri-kommersiya menecment elementlərinin savadlı istifadə edilməsi yolula xarici mühitə təşkilatın möhkəmləndirilməsi
- ☐ partnyorların axtarış nəticələri və analogi strukturlarla qarşılıqlı əlaqə

363 Layihədə onların «ədalət» şkalaları nəzərə almaqla mümkündür. Burada hansı meyarın effektivlik göstəricisindən bəhs edilir.

- ☐ qeyri-kommersiya menecment elementlərinin savadlı istifadə edilməsi yolula xarici mühitə təşkilatın möhkəmləndirilməsi;
- ☒ menecer, mühasib və s. daxil etməklə ixtisaslı kadrların cəlb edilməsi hesabına təşkilatın inkişafı
- ☐ qeyri-kommersiya menecment elementlərinin savadlı istifadə edilməsi yolula xarici mühitə təşkilatın möhkəmləndirilməsi
- ☐ partnyorların axtarış nəticələri və analogi strukturlarla qarşılıqlı əlaqə
- ☐ lobbizm sisteminin bu və ya digər sosial-siyasi qüvvələrin xeyrinə normativ aktların hazırlıq prosesi

364 prosesi. Layihədə olan balların köməyiylə ixtisas dərəcəsini nəzərə almaqla mümkündür. Burada hansı meyarın effektivlik göstəricisindən bəhs edilir.

- ☐ lobbizm sisteminin bu və ya digər sosial-siyasi qüvvələrin xeyrinə normativ aktların hazırlıq prosesi
- ☒ menecer, mühasib və s. daxil etməklə ixtisaslı kadrların cəlb edilməsi hesabına təşkilatın inkişafı
- ☐ formalaşan daxili mühitin mövcudluğu
- ☐ qeyri-kommersiya menecment elementlərinin savadlı istifadə edilməsi yolula xarici mühitə təşkilatın möhkəmləndirilməsi
- ☐ partnyorların axtarış nəticələri və analogi strukturlarla qarşılıqlı əlaqə

365 Layihədə onların sərf edilmiş vaxtı nəzərə almaqla mümkündür. Burada hansı meyarın effektivlik göstəricisindən bəhs edilir

- ☐ lobbizm sisteminin bu və ya digər sosial-siyasi qüvvələrin xeyrinə normativ aktların hazırlıq prosesi
- ☒ menecer, mühasib və s. daxil etməklə ixtisaslı kadrların cəlb edilməsi hesabına təşkilatın inkişafı
- ☐ formalaşan daxili mühitin mövcudluğu
- ☐ qeyri-kommersiya menecment elementlərinin savadlı istifadə edilməsi yolula xarici mühitə təşkilatın möhkəmləndirilməsi
- ☐ partnyorların axtarış nəticələri və analogi strukturlarla qarşılıqlı əlaqə

366 Layihədə «əmək dəyərinin» əmsalını nəzərə almaqla mümkündür. Burada hansı meyarın effektivlik göstəricisindən bəhs edilir.

- ☐ lobbizm sisteminin bu və ya digər sosial-siyasi qüvvələrin xeyrinə normativ aktların hazırlıq prosesi
- ☒ menecer, mühasib və s. daxil etməklə ixtisaslı kadrların cəlb edilməsi hesabına təşkilatın inkişafı
- ☐ formalaşan daxili mühitin mövcudluğu
- ☐ qeyri-kommersiya menecment elementlərinin savadlı istifadə edilməsi yolula xarici mühitə təşkilatın möhkəmləndirilməsi
- ☐ partnyorların axtarış nəticələri və analogi strukturlarla qarşılıqlı əlaqə

367 Layihədə qoyulan əməyi nəzərə almaqla mümkündür. Burada hansı meyarın effektivlik göstəricisindən bəhs edilir.

- ☐ lobbizm sisteminin bu və ya digər sosial-siyasi qüvvələrin xeyrinə normativ aktların hazırlıq prosesi.
- ☒ menecer, mühasib və s. daxil etməklə ixtisaslı kadrların cəlb edilməsi hesabına təşkilatın inkişafı
- ☐ formalaşan daxili mühitin mövcudluğu
- ☐ qeyri-kommersiya menecment elementlərinin savadlı istifadə edilməsi yolula xarici mühitə təşkilatın möhkəmləndirilməsi
- ☐ partnyorların axtarış nəticələri və analogi strukturlarla qarşılıqlı əlaqə

368 Layihədə ekspert qiymətləndirmələrin əmsalını nəzərə almaqla mümkündür. Burada hansı meyarın effektivlik göstəricisindən bəhs edilir

- ☐ lobbizm sisteminin bu və ya digər sosial-siyasi qüvvələrin xeyrinə normativ aktların hazırlıq prosesi
- ☒ menecer, mühasib və s. daxil etməklə ixtisaslı kadrların cəlb edilməsi hesabına təşkilatın inkişafı
- ☐ formalaşan daxili mühitin mövcudluğu
- ☐ qeyri-kommersiya menecment elementlərinin savadlı istifadə edilməsi yolula xarici mühitə təşkilatın möhkəmləndirilməsi
- ☐ partnyorların axtarış nəticələri və analogi strukturlarla qarşılıqlı əlaqə

369 Effektivlik göstəriciləri maraqlı tərəflərlə şərikli yazılmış proqramlarda ola bilər. Burada hansı meyarın effektivlik göstəricisindən bəhs edilir.

- ☐ lobbizm sisteminin bu və ya digər sosial-siyasi qüvvələrin xeyrinə normativ aktların hazırlıq prosesi
- ☒ partnyorların axtarış nəticələri və analogi strukturlarla qarşılıqlı əlaqə
- ☐ formalaşan daxili mühitin mövcudluğu
- ☐ qeyri-kommersiya menecment elementlərinin savadlı istifadə edilməsi yolula xarici mühitə təşkilatın möhkəmləndirilməsi
- ☐ menecer, mühasib və s. daxil etməklə ixtisaslı kadrların cəlb edilməsi hesabına təşkilatın inkişafı

370 Layihədə dövlət ola bilər. Burada hansı meyarın effektivlik göstəricisindən bəhs edilir.

- ☐ lobbizm sisteminin bu və ya digər sosial-siyasi qüvvələrin xeyrinə normativ aktların hazırlıq prosesi
- ☒ partnyorların axtarış nəticələri və analogi strukturlarla qarşılıqlı əlaqə
- ☐ formalaşan daxili mühitin mövcudluğu
- ☐ qeyri-kommersiya menecment elementlərinin savadlı istifadə edilməsi yolula xarici mühitə təşkilatın möhkəmləndirilməsi
- ☐ menecer, mühasib və s. daxil etməklə ixtisaslı kadrların cəlb edilməsi hesabına təşkilatın inkişafı

371 Layihədə bələdiyyə ola bilər. Burada hansı meyarın effektivlik göstəricisindən bəhs edilir.

- ☐ lobbizm sisteminin bu və ya digər sosial-siyasi qüvvələrin xeyrinə normativ aktların hazırlıq prosesi
- ☒ partnyorların axtarış nəticələri və analogi strukturlarla qarşılıqlı əlaqə
- ☐ formalaşan daxili mühitin mövcudluğu
- ☐ qeyri-kommersiya menecment elementlərinin savadlı istifadə edilməsi yolula xarici mühitə təşkilatın möhkəmləndirilməsi
- ☐ menecer, mühasib və s. daxil etməklə ixtisaslı kadrların cəlb edilməsi hesabına təşkilatın inkişafı

372 Layihədə kommersiya strukturlarda partnyorluq qarşılıqlı əlaqədə ola bilər. Burada hansı meyarın effektivlik göstəricisindən bəhs edilir.

- ☐ partnyorlarla qarşılıqlı əlaqə
- ☒ menecer, mühasib və s. daxil etməklə ixtisaslı kadrların cəlb edilməsi hesabına təşkilatın inkişafı; 4)) partnyorlarla qarşılıqlı əlaqə
- ☐ formalaşan daxili mühitin mövcudluğu
- ☐ qeyri-kommersiya menecment elementlərinin savadlı istifadə edilməsi yolula xarici mühitə təşkilatın möhkəmləndirilməsi
- ☐ lobbizm sisteminin bu və ya digər sosial-siyasi qüvvələrin xeyrinə normativ aktların hazırlanması.

373 Layihədə qeyri-kommersiya strukturlardapartnyor qarşılıqlı əlaqədə ola bilər. Burada hansı

meyarın effektivlik göstəricisindən bəhs edilir.

- ☐ lobbizm sisteminin bu və ya digər sosial-siyasi qüvvələrin xeyrinə normativ aktların hazırlanması.
- ☒ partnyorlarla qarşılıqlı əlaqə
- ☐ formalaşan daxili mühitin mövcudluğu
- ☐ qeyri-kommersiya menecment elementlərinin savadlı istifadə edilməsi yolula xarici mühitə təşkilatın möhkəmləndirilməsi
- ☐ menecer, mühasib və s. daxil etməklə ixtisaslı kadrların cəlb edilməsi hesabına təşkilatın inkişafı

374 Layihənin yerinə yetirilməsi gedişində kütləvi informasiya vasitələri ola bilər. Burada hansı meyarın effektivlik göstəricisindən bəhs edilir.

- ☐ lobbizm sisteminin bu və ya digər sosial-siyasi qüvvələrin xeyrinə normativ aktların hazırlanması.
- ☒ partnyorlarla qarşılıqlı əlaqə
- ☐ formalaşan daxili mühitin mövcudluğu
- ☐ qeyri-kommersiya menecment elementlərinin savadlı istifadə edilməsi yolula xarici mühitə təşkilatın möhkəmləndirilməsi
- ☐ menecer, mühasib və s. daxil etməklə ixtisaslı kadrların cəlb edilməsi hesabına təşkilatın inkişafı

375 Layihədə qəbul edilən mexanizmin çox pilləli olması. Burada hansı meyarın effektivlik göstəricisindən bəhs edilir.

- ☐ partnyorlarla qarşılıqlı əlaqə
- ☒ lobbizm sisteminin bu və ya digər sosial-siyasi qüvvələrin xeyrinə normativ aktların hazırlanması
- ☐ formalaşan daxili mühitin mövcudluğu
- ☐ qeyri-kommersiya menecment elementlərinin savadlı istifadə edilməsi yolula xarici mühitə təşkilatın möhkəmləndirilməsi
- ☐ menecer, mühasib və s. daxil etməklə ixtisaslı kadrların cəlb edilməsi hesabına təşkilatın inkişafı

376 Arqumentasiya qəbul edilən mexanizmin çox pilləli sistemidir. Burada hansı meyarın effektivlik göstəricisindən bəhs edilir.

- ☐ partnyorlarla qarşılıqlı əlaqə
- ☒ lobbizm sisteminin bu və ya digər sosial-siyasi qüvvələrin xeyrinə normativ aktların hazırlanması
- ☐ formalaşan daxili mühitin mövcudluğu
- ☐ qeyri-kommersiya menecment elementlərinin savadlı istifadə edilməsi yolula xarici mühitə təşkilatın möhkəmləndirilməsi
- ☐ menecer, mühasib və s. daxil etməklə ixtisaslı kadrların cəlb edilməsi hesabına təşkilatın inkişafı

377 Layihədə dövlət hakimiyyəti orqanları vasitəsilə araqların hərəkət prosesidir. Burada hansı meyarın effektivlik göstəricisindən bəhs edilir.

- ☐ partnyorlarla qarşılıqlı əlaqə
- ☒ lobbizm sisteminin bu və ya digər sosial-siyasi qüvvələrin xeyrinə normativ aktların hazırlanması.
- ☐ formalaşan daxili mühitin mövcudluğu
- ☐ qeyri-kommersiya menecment elementlərinin savadlı istifadə edilməsi yolula xarici mühitə təşkilatın möhkəmləndirilməsi
- ☐ menecer, mühasib və s. daxil etməklə ixtisaslı kadrların cəlb edilməsi hesabına təşkilatın inkişafı

378 – yaradılması ümumi məqsədlərə nail olunması prosesidir. Cümləni tamamlayın

- ☐ layihənin effektivliyi
- ☒ koalisiya
- ☐ kompaniya
- ☐ effektivlik meyarı
- ☐ meyarların qiymətləndirilməsi

379 – ümumi məqsədlərə nail olmaq üçün maraqların dərk edilməsidir. Cümləni tamamlayın:

- ☐ layihənin effektivliyi
- ☒ koalisiya
- ☐ kompaniya
- ☐ effektivlik meyarı
- ☐ meyarların qiymətləndirilməsi

380 – ümumi məqsədlərə nail olmaq üçün hörmət edilməsi əsasında müttəfiqlərin üzə çıxarılmasıdır. Cümləni tamamlayın:

- ☐ layihənin effektivliyi
- ☒ koalisiya
- ☐ kompaniya
- ☐ effektivlik meyarı
- ☐ meyarların qiymətləndirilməsi

381 – ümumi məqsədlərə nail olmaq üçün maraqların birləşdirilməsi prosesidir. Cümləni tamamlayın:

- ☐ layihənin effektivliyi
- ☒ koalisiya
- ☐ kompaniya
- ☐ effektivlik meyarı
- ☐ meyarların qiymətləndirilməsi

382 – latınca birləşmək deməkdir. Cümləni tamamlayın:

- ☐ layihənin effektivliyi
- ☒ koalisiya
- ☐ kompaniya
- ☐ effektivlik meyarı
- ☐ meyarların qiymətləndirilməsi

383 – ümumi məqsədlərə nail olmaq üçün məhdud təşkilatların sazişidir. Cümləni tamamlayın:

- ☐ layihənin effektivliyi
- ☒ koalisiya
- ☐ kompaniya
- ☐ effektivlik meyarı
- ☐ meyarların qiymətləndirilməsi

384 – ümumi məqsədlərə nail olmaq üçün qeyri-məhdud təşkilatların sazişidir. Cümləni tamamlayın:

- ☐ layihənin effektivliyi
- ☒ koalisiya
- ☐ kompaniya
- ☐ effektivlik meyarı
- ☐ meyarların qiymətləndirilməsi

385 – ümumi məqsədlərə nail olmaq üçün sənaye birliklərin birləşməsidir. Cümləni tamamlayın:

- ☐ layihənin effektivliyi
- ☒ koalisiya
- ☐ kompaniya
- ☐ effektivlik meyarı

☐ meyarların qiymətləndirilməsi

386 – ümumi məqsəd üçün ittifaq sazişidir. Cümləni tamamlayın:

- ☐ layihənin effektivliyi
- ☒ koalisiya
- ☐ kompaniya
- ☐ effektivlik meyarı
- ☐ qiymətləndirilməsi

387 – ümumi məqsəd üçün dövlətlər sazişidir. Cümləni tamamlayın:

- ☐ layihənin effektivliyi
- ☒ koalisiya
- ☐ kompaniya
- ☐ effektivlik meyarı
- ☐ meyarların qiymətləndirilməsi

388 – ümumi məqsəd üçün partiyalar sazişidir. Cümləni tamamlayın:

- ☐ layihənin effektivliyi
- ☒ koalisiya
- ☐ kompaniya
- ☐ effektivlik meyarı
- ☐ meyarların qiymətləndirilməsi

389 – ümumi məqsəd üçün müxtəlif təşkilatların birləşməsidir. Cümləni tamamlayın:

- ☐ ayihənin effektivliyi
- ☒ koalisiya
- ☐ kompaniya
- ☐ effektivlik meyarı
- ☐ meyarların qiymətləndirilməsi

390 Layihədə effektivlik meyarları neçə hissədən ibarətdir.

- ☐ 6.0
- ☒ 3
- ☐ 2
- ☐ 4.0
- ☐ 5.0

391 Hər bir qaldırılan problem son nəticə – inkişaf etmiş daxili mühit nöqtəyi-nəzərindən eyni tərzdə araşdırıla bilər və beləliklə ... üzə çıxarılır. Cümləni tamamlayın:

- ☐ layihənin effektivliyi
- ☒ effektivlik meyarı
- ☐ koalisiya
- ☐ kompaniya
- ☐ meyarların qiymətləndirilməsi

392 Layihənin məqsədli qrup tələbatların ödənilməsi üçün təşkilatın istifadə etdiyi bütün növlərin təsir qüvvəsini ifadə etməlidir. Burada nədən bəhs edilir.

- ☐ layihənin effektivliyi
- ☒ effektivlik meyarı

- ☐ koalisiya
- ☐ kompaniya
- ☐ meyarların qiymətləndirilməsi

393 Layihənin məqsədli qrup tələbatlarının ödənilməsi üçün təşkilatın istifadə etdiyi bütün formaları ifadə etməlidir. Burada nədən bəhs edilir.

- ☐ layihənin effektivliyi
- ☒ effektivlik meyarı
- ☐ koalisiya
- ☐ kompaniya
- ☐ meyarların qiymətləndirilməsi

394 Layihənin məqsədli qrup tələbatlarının ödənilməsi üçün təşkilatın istifadə etdiyi metodların ifadə edilməsi. Burada nədən bəhs edilir.

- ☐ layihənin effektivliyi
- ☒ effektivlik meyarı
- ☐ koalisiya
- ☐ kompaniya
- ☐ meyarların qiymətləndirilməsi

395 Layihəni onlar əhaliyə göstərməlidir. Burada nədən bəhs edilir.

- ☐ layihənin effektivliyi
- ☒ effektivlik meyarı
- ☐ koalisiya
- ☐ kompaniya
- ☐ meyarların qiymətləndirilməsi

396 Layihə dövlətə göstərməlidir. Burada nədən bəhs edilir.

- ☐ layihənin effektivliyi
- ☒ effektivlik meyarı
- ☐ koalisiya
- ☐ kompaniya
- ☐ meyarların qiymətləndirilməsi

397 Layihə bələdiyyə göstərməlidir. Burada nədən bəhs edilir.

- ☐ layihənin effektivliyi
- ☒ effektivlik meyarı
- ☐ koalisiya
- ☐ kompaniya
- ☐ meyarların qiymətləndirilməsi

398 Layihə ticarət orqanlarına göstərməlidir. Burada nədən bəhs edilir.

- ☐ layihənin effektivliyi
- ☒ effektivlik meyarı
- ☐ koalisiya
- ☐ kompaniya
- ☐ meyarların qiymətləndirilməsi

399 Layihə qeyri-ticarət strukturlarına göstərməlidir. Burada nədən bəhs edilir.

- ☐ layihənin effektivliyi
- ☒ effektivlik meyarı
- ☐ koalisiya
- ☐ kompaniya
- ☐ meyarların qiymətləndirilməsi

400 Layihə kütləvi informasiya vasitələrinə göstərilməlidir. Burada nədən bəhs edilir.

- ☐ layihənin effektivliyi
- ☒ effektivlik meyarı
- ☐ koalisiya
- ☐ kompaniya
- ☐ meyarların qiymətləndirilməsi

401 – təşkilat rəhbərinin idarəetmə keyfiyyətini əks etdirməlidir. Cümləni tamamlayın.

- ☐ layihənin effektivliyi
- ☒ effektivlik meyarı
- ☐ koalisiya
- ☐ kompaniya
- ☐ meyarların qiymətləndirilməsi

402 – layihə rəhbərinin idarəetmə keyfiyyətini göstərilməlidir. Cümləni tamamlayın.

- ☐ layihənin effektivliyi
- ☒ effektivlik meyarı
- ☐ koalisiya
- ☐ kompaniya
- ☐ meyarların qiymətləndirilməsi

403 Effektivlik meyarların qiymətləndirilməsi neçə üsulla həyata keçirilir.

- ☐ 6.0
- ☒ 2
- ☐ 3
- ☐ 4.0
- ☐ 5.0

404 Layihədə əldə edilmiş nəticələrin qiymətləndirilməsi. Burada nədən bəhs edilir.

- ☐ layihənin effektivliyi
- ☒ meyarların qiymətləndirilməsi
- ☐ koalisiya
- ☐ kompaniya
- ☐ effektivlik meyarı

405 Layihədə nəticələrin təmin edilməsilə bağlı xərclərin nisbətinin kəmiyyət qiymətləndirilməsi. Burada nədən bəhs edilir.

- ☐ layihənin effektivliyi
- ☒ meyarların qiymətləndirilməsi
- ☐ koalisiya
- ☐ kompaniya
- ☐ effektivlik meyarı

406 Layihədə xərclər planlaşdırılır. Burada nədən bəhs edilir.

- ☐ layihənin effektivliyi
- ☒ meyarların qiymətləndirilməsi
- ☐ koalisiya
- ☐ kompaniya
- ☐ effektivlik meyanı

407 Şəhər miqyasında xarici marketing mühitində müxtəlif subyekt nümayəndələrin fikrini nəzərə alır. Burada nədən bəhs edilir.

- ☐ layihənin effektivliyi
- ☒ meyarların qiymətləndirilməsi
- ☐ koalisiya
- ☐ kompaniya
- ☐ effektivlik meyanı

408 Şəhər miqyasında daxili marketing mühitində müxtəlif subyekt nümayəndələrin fikrini nəzərə alır. Burada nədən bəhs edilir.

- ☐ layihənin effektivliyi
- ☒ meyarların qiymətləndirilməsi;
- ☐ koalisiya
- ☐ kompaniya
- ☐ effektivlik meyanı

409 Layihədə mülahizələrin nəzərə alınması. Burada nədən bəhs edilir.

- ☐ layihənin effektivliyi
- ☒ meyarların qiymətləndirilməsi
- ☐ koalisiya
- ☐ kompaniya
- ☐ effektivlik meyanı

410 Layihədə çıxarılan nəticələrin nəzərə alınması. Burada nədən bəhs edilir.

- ☐ layihənin effektivliyi
- ☒ meyarların qiymətləndirilməsi
- ☐ koalisiya
- ☐ kompaniya
- ☐ effektivlik meyanı

411 Layihədə söyləmələrin əhəmiyyətinin nəzərə alınması. Burada nədən bəhs edilir.

- ☐ layihənin effektivliyi
- ☒ meyarların qiymətləndirilməsi
- ☐ koalisiya
- ☐ kompaniya
- ☐ effektivlik meyanı

412 – müxtəlif fondların müsabiqə əsasında alınan təşkilata təmənnasız pul yardımıdır. Cümləni tamamlayın.

- ☐ lobbizm
- ☒ qrant

- ☐ kvəri
- ☐ koalisiya
- ☐ kreativ menecer

413 – dövlətdən müsəbiqə əsasında alınan puldur. Cümləni tamamlayın.

- ☐ lobbizm
- ☒ qrant
- ☐ kvəri
- ☐ koalisiya
- ☐ kreativ menecer

414 – bələdiyyə strukturlarından müsəbiqələ alınan puldur. Cümləni tamamlayın.

- ☐ lobbizm
- ☒ qrant
- ☐ kvəri
- ☐ koalisiya
- ☐ kreativ menecer

415 – qeyri-kommersia xarakterli təşkilatdır. Cümləni tamamlayın.

- ☐ lobbizm
- ☒ kvəri
- ☐ qrant
- ☐ koalisiya
- ☐ kreativ menecer

416 – dövlətlərin və s. ittifaqıdır. Cümləni tamamlayın.

- ☐ lobbizm
- ☒ koalisiya
- ☐ qrant
- ☐ kvəri
- ☐ kreativ menecer

417 – yaradıcı menecerdir. Cümləni tamamlayın.

- ☐ lobbizm
- ☒ kreativ menecer
- ☐ qrant
- ☐ kvəri
- ☐ koalisiya

418 – qurucu menecerdir. Cümləni tamamlayın.

- ☐ lobbizm
- ☒ kreativ menecer
- ☐ qran
- ☐ kvəri
- ☐ koalisiya

419 – arqumentləşdirmə sisteminin hazırlanması və qəbul edilməsi mexanizmini özündə birləşdirən çoxpilləli prosesdir. Cümləni tamamlayın.

- ☐ kreativ menecer

- ☒ lobbizm
- ☐ qrant
- ☐ kvari
- ☐ koalisiya

420 – dövlət hakimiyyət orqanları vasitəsilə maraqların hərəkəti prosesidir. Cümləni tamamlayın.

- ☐ kreativ menecer
- ☒ lobbizm
- ☐ qrant
- ☐ kvari
- ☐ koalisiya

421 – istehsal-satış üzrə mütəxəssis. Cümləni tamamlayın.

- ☐ marketoloq
- ☒ matris
- ☐ volontyorların menecmenti
- ☐ model
- ☐ monitoring

422 Ümumi mənada ... ümumi əsası bildirən hansısa ilkin başlanğıc formasıdır. Cümləni tamamlayın.

- ☐ monitoring
- ☒ matris
- ☐ marketoloq
- ☐ volontyorların menecmenti
- ☐ model

423 – ümumi sxemi bildirən hansısa ilkin formadır. Cümləni tamamlayın.

- ☐ monitoring
- ☒ matris
- ☐ marketoloq
- ☐ volontyorların menecmenti
- ☐ model

424 – ümumi bir şeyin sonradan əmələ gəlməsini bildirən hansısa ilkin başlanğıcdır. Cümləni tamamlayın.

- ☐ monitoring
- ☒ matris
- ☐ marketoloq
- ☐ volontyorların menecmenti
- ☐ model

425 - sistematik nəzarət etməkdir. Cümləni tamamlayın.

- ☐ monitoring
- ☒ volontyorların menecmenti
- ☐ marketoloq
- ☐ matris
- ☐ model

426 – istiqamətləndirmə ilə təşkilatın məqsədlərinə nail olmasına könüllülərin cəlb edilməsidir.

Cümləni tamamlayın.

- ☐ monitoring
- ☒ volontyorların menecmenti
- ☐ marketoloq
- ☐ matris
- ☐ model

427 – həvəsləndirmək və təşkilatın məqsədinə nail olunmasına istiqamətlənməsidir. Cümləni tamamlayın.

- ☐ monitoring
- ☒ volontyorların menecmenti
- ☐ marketoloq
- ☐ matris
- ☐ model

428 Könüllülər bizim həyatımızın istənilən sferasında fəaliyyət göstərə bilərlər, lakin ictimai və qeyri-kommersiya təşkilatlarında onlar daha lazımlıdırlar. Burada nədən bəhs edilir.

- ☐ monitoring
- ☒ volontyorların menecmenti
- ☐ marketoloq
- ☐ matris
- ☐ model

429 – latınca tərcümədə «nümunə» deməkdir. Cümləni tamamlayın.

- ☐ monitoring
- ☒ model
- ☐ marketoloq
- ☐ matris
- ☐ volontyorların menecmenti

430 – orijinal sistemin bəzi əhəmiyyətli xassələrini əks etdirir. Cümləni tamamlayın.

- ☐ monitoring
- ☒ model
- ☐ marketoloq
- ☐ matris
- ☐ volontyorların menecmenti

431 – müəyyən predmetin və ya hadisənin analoqudur. Cümləni tamamlayın.

- ☐ monitoring
- ☒ model
- ☐ marketoloq
- ☐ matris
- ☐ volontyorların menecmenti

432 Bu sistemi yaradılması və ya idarə edilməsi üçün orijinal haqqında biliklərin saxlanılması lazımdır. Burada nədən bəhs edilir.

- ☐ monitoring
- ☒ model

- ☐ marketoloq
- ☐ matris
- ☐ volontyorların menecmenti

433 – latınca tərcümədə yada salan deməkdir. Cümləni tamamlayın.

- ☐ model
- ☒ monitoring
- ☐ marketoloq
- ☐ matris
- ☐ volontyorların menecmenti

434 – sosial-iqtisadi hadisənin müşahidə edilməsi deməkdir. Cümləni tamamlayın.

- ☐ model
- ☒ monitoring
- ☐ marketoloq
- ☐ matris
- ☐ volontyorların menecmenti

435 – sosial-iqtisadi proseslərə nəzarət etməkdir. Cümləni tamamlayın.

- ☐ model
- ☒ monitoring
- ☐ marketoloq
- ☐ matris
- ☐ volontyorların menecmenti

436 Sosial-iqtisadi proseslərin planlaşdırmaq məqsədilə məlumatların kütləvi kommunikasiya vasitələrin toplanmasıdır. Burada nədən bəhs edilir.

- ☐ model
- ☒ monitoring
- ☐ marketoloq
- ☐ matris
- ☐ volontyorların menecmenti;

437 – məqsədli mənfəət götürmək ə əldə olunan mənfəəti iştirakçılar arasında bölüşdürmək olmayan təşkilatdır. Cümləni tamamlayın.

- ☐ sosial sfera
- ☒ QKT
- ☐ ontosintez
- ☐ «dəyünən» menecment
- ☐ koalisiyanın yaradılması

438 – ontoloji sintezdir. Cümləni tamamlayın.

- ☐ sosial sfera
- ☒ ontosintez
- ☐ QKT
- ☐ «dəyünən» menecment
- ☐ koalisiyanın yaradılması

439 – nümunələrin və proqramların köməylə daimi dəyişmə prosesi olan mədəniyyətin əsasını təşkil

edən dünya materiallarından olan reallıqdır. Cümləni tamamlayın.

- ☐ sosial sfera
- ☒ ontosintez
- ☐ QKT
- ☐ «dəyünən» menecment
- ☐ koalisiyanın yaradılması

440 Fəaliyyət mexanizminə görə dünya materialının ayrı-ayrı hissələrindən hansısa vahidin meydana gəlməsi bu vahidliyə xas olan, lakin onun hissələrinə xas olmayan xüsusiyyətin verilməsi prosesidir. Burada nədən bəhs edilir.

- ☐ sosial sfera
- ☒ ontosintez
- ☐ QKT
- ☐ «dəyünən» menecment
- ☐ koalisiyanın yaradılması

441 – keçid dövrünün qeyri-taraz sosial-iqtisadi sistemlərinin menecer və müştərinin inkişafın təbii dalğalanması prosesində, hansı ki, differensasiya meylləri inteqrasiya meyllərin idarə edilməsidir. Cümləni tamamlayın.

- ☐ sosial sfera
- ☒ «dəyünən» menecment
- ☐ QKT
- ☐ ontosintez
- ☐ koalisiyanın yaradılması

442 Sosial-iqtisadi sistemdə ayrılmaq-yaxınlaşma, əlaqənin zəiflənməsi – onların güclənməsinə çevrilir, keyfiyyətə yeni resurs daşıyan münasibətlərinin əsasında idarə edilməsidir. Burada nədən bəhs edilir:

- ☐ sosial sfera
- ☒ «dəyünən» menecment
- ☐ QKT
- ☐ ontosintez
- ☐ koalisiyanın yaradılması

443 – ümumi məqsədə nail olmaq üçün maraqların birləşməsidir. Cümləni tamamlayın.

- ☐ sosial sfera
- ☒ koalisiyanın yaradılması
- ☐ QKT
- ☐ ontosintez
- ☐ «dəyünən» menecment

444 – maddi və mənəvi sərvətlərin bölüşdürülməsidir. Cümləni tamamlayın.

- ☐ koalisiyanın yaradılması
- ☒ sosial sfera
- ☐ QKT
- ☐ ontosintez
- ☐ «dəyünən» menecment

445 – ictimai həyatın bütün tərəflərini təmin etməkdir. Cümləni tamamlayın.

- ☐ koalisiyanın yaradılması
- ☒ sosial sfera
- ☐ QKT
- ☐ ontosintez
- ☐ «döyünən» menecment

446 – insan həyatının əmək və məişət şəraitindən sağlamlıq və istirahətindən olan bütün sahələri əhatə edir. Cümləni tamamlayın.

- ☐ koalisiyanın yaradılması
- ☒ sosial sfera
- ☐ QKT
- ☐ ontosintez
- ☐ «döyünən» menecment

447 Layihədə onları təşkilatların fəaliyyət standartları kimi qiymətləndirmək olar. Burada nədən bəhs edilir.

- ☐ iqtisadi effektivlik
- ☒ effektivlik meyarı
- ☐ xarici effektivlik
- ☐ nəticələrin effektivliyi
- ☐ sosial effektivlik

448 Layihənin məhdudluğu neçə tələbi yerinə yetirməlidir.

- ☐ 7.0
- ☒ 5
- ☐ 3
- ☐ 4.0
- ☐ 6.0

449 Layihənin ekspert qiymətləndirilməsi neçə mərhələdə həyata keçirilir

- ☐ 9.0
- ☐ 8.0
- ☐ 6.0
- ☐ 5
- ☒ 7